



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 166 (8759) ÇƏRŞƏNBƏ, 11 avqust 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



İnsan kapitalı ilə yüksələn Azərbaycan

Prezident İlham Əliyev peşəkar kadr potensialının yaradılmasına xüsusi önəm verir

Türkiyəyə ən böyük dəstək ölkəmiz oldu

Azərbaycana məxsus 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə, 700-dən çox şəxsi heyət qaradaş ölkədə yanğına gəcə-gündüz mübarizə aparır

Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınları, eyni zamanda alovun yaşayış zonalarına ciddi ziyan vurmaları, insan tələfatına səbəb olması dövlətimizin və xalqımızın kədərinə səbəb oldu. Bütün Azərbaycan bu ağır günlərdə Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirdi, əlindən gələnlərinə imkanlarla qaradaşlarına həm mənəvi, həm də maddi dəstək olmağa çalışdı, hər an "Türkiyə, sənin yanında"yıq" söylədi.

Prezident İlham Əliyev qaradaş ölkənin rəhbərinə yanğınlıq zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə mənəvi dəstək olaraq paylaşım etdi, baş verən yanğınlardan natiçəsində həyatlarını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verdi, yaralıların tezliklə şəfa tapmasını arzuladı.

Ardı 4-cü səh.

Peşəkar insan ehtiyatı bütün dövlətlər üçün böyük sərvət hesab olunur. Prezident İlham Əliyev çıxışlarında döfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fəvqündə dayanan insan kapitalı müəyyənleşdirir. Bu mənəvi sərvət, insanın ağı, zəkası modern cəmiyyətlərin əsas güc qaynağıdır.

Həmişə deyiblər: istedad milli sərvətdir. Bu gün isə deyirlər ki, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatı cəmiyyətin ən böyük sərvətidir. Təbii ki, bu istedad öz-özünə bəhrə verə bilmir. Onun təhsil sisteminə yetişdirilməsi, cəllənməsi, ona sosial qayğı göstərilməsi zəruridir. Modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev innovasion, idarəçilik səviyyəsi yüksək olan kadr potensialı yaradılması üçün xüsusi proqramların, layihələrin reallaşdırılması məqsədilə dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar ölkəni modernləşdirməyə, insan kapitalını inkişaf etdirməyə, iste-

dadlılara qayğı göstərməyə və onları himayə etməyə, potensialının üzə çıxarılmasına yönəlmiş rəhbər sənədlərdir. Bu gün ictimai mühitdə elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyəti təbliğ edilir, milli modernləşmə hamı tərəfindən dərk olunan hədəfə çevrilir. Eyni zamanda cəmiyyətimizdə innovasion və texnoloji yeniləşmə zərurətinin irəli sürülməsi, peşəkar kadr ehtiyatının formalaşması dövlət rəhbərliyimizin bu istiqamətdəki ardıcıl və qətiyyətli siyasətini xatırladır.

"Yüksəliş"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Yüksəliş" müsabiqəsi qaliblərinə təbrik müraciəti cəmiyyətdə böyük maraq doğurmuşdu. Müraciət maraqlı edən onun məzmununu ilə yanaşı, həm də aid olduğu "Yüksəliş" müsabiqəsi layihəsinə olan ictimai diqqətdir.

Bu müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunub. Məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Müsabiqənin təşkilinə cəlb edilmiş resurslar, vəzifəli dövlət rəhbərlərinin burada mentor qismində iştirakı, prosesin yüksək səviyyədə həyata keçirilməsi, qaliblərə münasibət layihənin dövlət rəhbərliyinin birbaşa nəzarətində olduğunu göstərir.

Kadr ehtiyatı sisteminin yaradılması dünyanın müxtəlif ölkələrində tətbiq olunan müs-

bət təcrübədir. Azərbaycan isə belə bir təcrübəni formalaşdırmaq üçün demək olar ki, ideal yol seçib. Bu sahədə müntəzəm olaraq özünü doğrultmuş ən yaxşı nümunələri götürərək milli sistemini yaradır. Şəffaf, ədalətli, obyektivlik, hər kəsə bərabər imkanlar mühitinin yaradılması burada əsas prinsiplərdir. "Yüksəliş" müsabiqəsi də eyni prinsiplərə xidmət edir.

Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvətidir

"Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə qarşıya qoyulmuş məqsədin davamlı islahatlarla getdikcə müsbətə doğru dəyişən, müasirləşən ölkəmiz üçün nə qədər vacibliyi Mehriban xanım Əliyevanın müsabiqə qaliblərinə müraciətində də öz əksini tapıb.

Ardı 3-cü səh.

Ən effektiv xilas yolu peyvənd olunmaqdır

Dünyada və ölkəmizdə pandemiya şəraiti hələ də davam edir. Nə vaxta qədər davam edəcəyi haqqında isə dəqiq məlumat, yaxud hər hansı proqnoz yoxdur. Mütəxəssislərin fikrincə, virus mutasiyaya uğradığı üçün konkret fikir söyləmək çətindir.

Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi tətbiq edilib ki, bunun da müddəti 1 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

Pandemiya qaydalarına əməl edilməlidir

Dünyanı bürüyən pandemiya (COVID-19) artma-azalma tendensiyası ilə davam edir. 2020-ci ilin martından bu günə qədər, yeni ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) koronavirusun yayılmasını pandemiya elan etməsindən ötən vaxt ərzində dünyada virusa yoluxanların sayı milyonlardır.

Qonşu Rusiyada artıq yoluxma rekord həddə çatıb. İranda da yoluxmanın sayı yüksək həddədir. Dünyada yoluxmanın çoxluğuna görə hələ də ABŞ lider ölkədir. Bu ölkədə infeksiyadan yoluxanların sayı milyonlardır.

Ardı 6-cı səh.

Bu yollar o yollardan deyil

O da diqqətçəkən faktdır ki, Azərbaycanın bu sahədəki inkişafını nə pandemiya, nə də İkinci Qarabağ savaşının ləngidici təsiri deyil, əksinə, bu gün təkcə işğaldan azad olunan ərazilərdə 3 beynəlxalq əhəmiyyətli hava limanı tikilib, dağılıb yerlərdə, çətin relyef şəraitində dəmir yolu xətti çəkilir.

Sözsüz ki, işğaldan azad edilən hər şəhər və kəndlərin bərpasında ən önəmli rolunu avtomobil yolu oynayacaq. Bu səbəbdən də hazırda həmin ərazilərdə avtomobil yollarının çəkilməsinə daha çox diqqət göstərilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAAYDA) tərəfindən cari ilin 6 ayı üzrə açıqlanan rəqəmlər də bunu təsdiqləyir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə avtomobil yollarının çəkilişi sürətlə davam edir.

Bax: səh. 5



Depopulyasiya Ermənistanın axırına çıxır

Bu gün Ermənistan üçün yenə ən ciddi problemlərdən biri demografiya sahəsində qeydə alınan böhrandır. Xatırladaq ki, Ermənistanın əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2,9 milyon, doğum səviyyəsi isə 1,6 milyon nəfərdir ki, bu da özünübərpə səviyyəsindən çox aşağıdır.

Ekspertlər bildirirlər ki, Ermənistan artıq demografik böhran həddinə çatıb və tədricən depopulyasiyaya, yəni ölüm nisbətinin doğum səviyyəsini üstələyəcəyi mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm sayı doğum səviyyəsini aşır. Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiq edir. Qurumun bildirdiyinə görə, ölkənin ali məktəblərində 15000 tələbə yeri boş qalıb. Erməni təhsil eksperti Atom Mxitarjan bildirib ki, ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəm hər il artmaqda davam edəcək.

Bax: səh. 7

Ağdamda təhsil ocaqları yenidən qurulacaq

Dağıdılan məktəblər Ağdamda da az deyil. Təkcə İkinci Qarabağ müharibəsi zamanı rayon ərazisində fəaliyyət göstərən 59 ümumtəhsil məktəbindən 17-sinə zərər dəymişdir.

Birinci Sarcılı, Hacıturalı, Gülbəharlı kənd, Dördyol-2 qəsəbə, 114 və 22 nömrəli, Qaradağlı, Mahrızlı kənd və Birinci Baharlı qəsəbə məktəbləri müxtəlif dərəcəli dağıntılara məruz qalmışdır. Əlbəttə, bu tam siyahı deyil. Düşmənin artilleriyasının hədəfinə çevrilən Təzəkənd, Ayaq-qərvənd, 114, 93, 14 sayılı məktəblər, Sarcılı, Birinci Yüzbaşı kənd məktəbləri və digər təhsil müəssisələri də müharibədən zərərçəkənlər sırasındadır.

Bax: səh. 5





“e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqra-

siyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “e-KOB evi” portalının (bundan sonra - portal) Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra-EHİS) inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi:

3.1. portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görsün;

3.2. dövlət orqanları (qurumları) tərəfindən kiçik və orta biznes evlərində göstərilən

və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etsin;

3.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

3.4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın “Hökumət buldu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.

4. Dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 1.2-ci bəndinə uyğun olaraq məlumatların mərkəzləşdirilməsi qaydada əldə edilməsi və həmin Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan xidmətlərin bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq göstərilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2021-ci il

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

“e-KOB evi” portalı haqqında ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. “e-KOB evi” portalı haqqında Əsasnamə” (bundan sonra-Əsasnamə) “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanın 6.6-cı bəndinin icrası məqsədilə hazırlanmışdır və “e-KOB evi” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını və bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin göstərilməsini təmin edir.

1.3. Portalın fəaliyyəti “bir pəncərə” prinsipi əsasında müasir texnologiyalar tətbiq edilməklə təmin olunur. Portalda yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4. Portalın formalaşdırılması, aparılması, arxivləşdirilməsi və digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası ilə bağlı bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq tənzimlənir.

1.5. Portalın sahibi və operatoru (bundan sonra - operator) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (bundan sonra - Agentlik). Agentlik sahiblik hüququnu həyata keçirərkən bu Əsasnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada portalın yaradılmasını, idarə olunmasını və inkişafını təmin edir.

1.6. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.6.1. **“Biznes Naviqator” sistemi** - KOB subyektlərinin sahibkarlıq fəaliyyətinə dair məlumatların, o cümlədən bu Əsasnamənin 3.3.5-ci bəndində nəzərdə tutulan məlumatların, eləcə də KOB subyektlərinin müştəri ilə qarşılıqlı əlaqələrinin, təchizat zəncirlərinin, informasiya və sənədlərin idarə edilməsi, toplanması, təhlili və təqdim edilməsi, habelə sahibkarlıq sahəsində müxtəlif informasiya sistemlərinin tətbiqini nəzərdə tutan portalın sistemini;

1.6.2. **“Sahibkarın elektron kabinetini”** - bu Əsasnamənin 3.3-cü bəndində qeyd olunan xidmətlərdən istifadəni, müvafiq məlumatların əldə olunmasını və həmin məlumatlarda dəyişiklik edilməsini, ödənişlərin həyata keçirilməsini, həmçinin operatorla və digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqəni təmin edən fərdi elektron sahifə;

1.6.3. **İstifadəçi** - portalın xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlıq subyekti (bundan sonra - KOB subyekti).

1.7. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qaydalarda nəzərdə tutulmuş mənaları ifadə edir.

1.8. Portalın saxlanması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər operatorun vəsaiti hesabına maliyyələşdirilir.

1.9. Operator KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə və s.) görə ödənilən dövlət rüsumunun və qanunla müəyyən edilmiş digər ödənişlərin (haqların) qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hissəsinin portalın saxlanılmasını, fəaliyyəti və inkişafına, habelə öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və kiçik və orta biznes evlərinin (bundan sonra - KOB evləri) maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəldilməsini təmin edir.

2. Portalın fəaliyyət prinsipləri

2.1. Portal Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

2.1.1. **şəffafliq** - portalın fəaliyyətində aşkarlıq və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu;

2.1.2. **istifadə rahatlığı** - istifadəçilərin portalda istifadəsinin rahat və əlavə əməliyyat aparılmadan təmin edilməsi;

2.1.3. **səmərəlilik** - mürciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin davamlı olaraq yüksəldilməsi;

2.1.4. **effektivlik** - portalın fəaliyyəti zamanı mövcud resurslardan səmərəli istifadə edilməsi;

2.1.5. **nəticəyünlü fəaliyyət** - portalın fəaliyyəti zamanı qarşıya qoyulmuş məqsədlərin uğurlu icrasına və arzuolunan nəti-

cələrin əldə olunmasına yönəldilmiş idarəetmə strategiyasının təmin edilməsi;

2.1.6. **operativlik** - mürciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının və nəticələrinin göndərilməsinin, habelə informasiyanın əldə olunmasının və məlumatların ötürülməsinin real vaxt rejimində həyata keçirilməsi;

2.1.7. **dayanıqlılıq** - portalda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;

2.1.8. **modulluq və miqyaslılıq** - portalın ciddi dəyişikliklər edilmədən ən son texnologiyalardan istifadə etməklə davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiya və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması.

3. Portalın texniki-texnoloji infrastrukturunu

3.1. Portalın texniki-texnoloji infrastrukturunu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. texniki avadanlıq və proqram təminatı;

3.1.2. mobil tətbiq;

3.1.3. telekommunikasiya kanalları;

3.1.4. “Sahibkarın elektron kabinetini”;

3.1.5. “Biznes Naviqator” sistemi;

3.1.6. ehtiyat mərkəzi;

3.1.7. arxiv mərkəzi.

3.2. Portalın texniki avadanlığı və proqram təminatı, mobil tətbiq, telekommunikasiya kanalları bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin həyata keçirilməsini, məlumatların ötürülməsini, portalın fəaliyyətini etibarlıdır, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. “Sahibkarın elektron kabinetini” portalda hər bir KOB subyekti üçün formalaşdırılır. “Sahibkarın elektron kabinetini” vasitəsilə aşağıdakı xidmətlər göstərilir:

3.3.1. KOB evlərində bilavasitə göstərilən xidmətlərlə bağlı sahibkarların mürciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət orqanına (qurumuna) yönəldirilməsi və cavablandırılması;

3.3.2. EHİS-ə inteqrasiya olunmuş “G2B” xidmətlərindən istifadə olunması və həmin xidmətləri təmin edən qurumlarla EHİS vasitəsilə əlaqələrin yaradılması;

3.3.3. portalda mövcud olan “B2B” xidmətlərindən istifadə olunmaqla həmin xidmətləri təmin edən sahibkarlarla əlaqələrin qurulması;

3.3.4. KOB evlərində bilavasitə göstərilən xidmətlərdən istifadə etmək üçün elektron növbənin əldə edilməsi;

3.3.5. sahibkar haqqında aşağıdakı məlumatların əldə olunması:

1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2. fəaliyyət növü;

3. sahib olduğu lisenziyalar və icazələr haqqında məlumatlar;

4. sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü;

5. əlaqə vasitəsi (telefon nömrəsi, elektron poçt ünvanı);

6. fiziki şəxsin soyadı, adı və atasının adı, qeydiyyat ünvanı;

7. hüquqi şəxsin adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, mülkiyyət növü, qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilməsi tarixi;

3.3.6. sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda dair məlumatların əldə edilməsi.

3.4. KOB subyektlərinin sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçiriləcək əməliyyatların elektronlaşdırılması məqsədilə operator “Biznes Naviqator” sistemi vasitəsilə aşağıdakı xidmətləri göstərir:

3.4.1. KOB subyektlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məlumatlandırılmasını və ixtisaslaşmış məsləhət (konsaltinq) xidmətlərindən istifadə etmələrinin təmin edir, habelə biznes əlatləri vasitəsilə KOB subyektləri tərəfindən ayrı-ayrı sahələr üzrə mütəxəssislərin cəlb edilməsi üçün şərait yaradır;

3.4.2. müxtəlif mobil əlatlərin istifadəsi üzrə tövsiyələr verir, operator tərəfindən yaradılan mobil əlatlərin istifadəsinə dair təlimatlar tərtib edir, bu mobil əlatləri ilkin istifadə mərhələsində güzəştli qiymətlərlə təklif edir;

3.4.3. portalda mobil cihazlar və səyyar qurğular vasitəsilə sərbəst istifadə edilməsi üçün şərait yaradır;

3.4.4. aktiv reklam, promo-aksiyalar keçirir, biznes prosesin avtomatlaşdırılması üçün texnoloji həlləri tətbiq edir və mobil elektron biznes əlatlarını daim təkmilləşdirir;

3.4.5. informasiyanın mühafizəsi sistemlərinin tətbiqini və daim təkmilləşdirilməsini həyata keçirir;

3.4.6. informasiya ehtiyatını və əsas əməliyyatların yerinə yetirilməsi prosesini serverə keçirir, informasiyanın arxivləşdirilməsi sistemlərinin tətbiqini hesabına zəruri trafik həcmini azaldır.

3.5. Portalın fəaliyyətini dayandıqlığını və təhlükəsizliyini təmin etmək məqsədilə

onun ehtiyat mərkəzi yaradılır və portalın proqram təminatı və informasiya ehtiyatı üzrə paralel işlək nüsxələr bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın informasiya ehtiyatında, ehtiyat surəti isə onun informasiya ehtiyatının arxiv mərkəzində saxlanılır.

3.6. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

4. Portalda istifadə qaydaları

4.1. Portalda istifadə etmək üçün istifadəçi:

4.1.1. elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə portalda qeydiyyatdan keçərək “Sahibkarın elektron kabinetini”ndə daxil olur;

4.1.2. “Sahibkarın elektron kabinetini” vasitəsilə bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən xidmətlərdən bu Əsasnamə ilə müəyyən olunmuş qaydada istifadə edir.

4.2. Portalda göstərilən xidmətlər üzrə ödənişlərin edilməsi elektron ödəniş sistemləri vasitəsilə (“Sahibkarın elektron kabinetini”ndə ödəniş sistemlərinə keçid verilməklə) həyata keçirilir.

5. Portalın funksionallığına dair tələblər

5.1. Portalın vasitəsilə aşağıdakılar təmin edilir:

5.1.1. informasiyanın portalda toplanması, emalı, axtarışı, təhlili və ötürülməsi;

5.1.2. portalda daxil edilən məlumatların deqiqliyi, tamlığı, aktuallığı və etibarlılığı;

5.1.3. portalın fasiləsiz fəaliyyətinin təmin edilməsi;

5.1.4. portalın, eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

5.1.5. təhlükəsizlik və məlumatların mühafizəsi;

5.1.6. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;

5.1.7. statistik məlumatların emalında intellektual idarəetmədən istifadə olunması;

5.1.8. məlumatların sistemləşdirilmiş şəkildə saxlanması;

5.1.9. bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin təşkili.

6. Operatorun funksiyaları

6.1. Operatorun funksiyaları aşağıdakılardır:

6.1.1. portalın formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işləri Qaydalarda müəyyən edilən tələblərə uyğun aparmaq;

6.1.2. “G2B” xidmətlərinin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

6.1.3. istifadəçilərin “Sahibkarın elektron kabinetini” vasitəsilə dövlət orqanlarına (qurumlarına) mürciətlər etməsini və sorğular göndərməsini təmin etmək, həmin mürciətləri və sorğuların portal vasitəsilə cavablandırılmasını izləmək;

6.1.4. mərkəzi və ehtiyat avadanlıq komplekslərində hər hansı bir qəza (xəta) baş verdiyi və ya portalın fəaliyyətində fasilə yandıqı halda portalın işitiraklarını və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyini (bundan sonra - Əlaqələndirici Qurum) bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

6.1.5. portalın “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək;

6.1.6. istifadəçilərin xidmətlərin göstərilməsi üçün qanunla tələb olunan dövlət rüsumlarını və ya digər ödənişləri elektron ödəniş sistemləri (“Sahibkarın elektron kabinetini”ndə ödəniş sistemlərinə keçid verilməklə) vasitəsilə ödəməsi barədə məlumatların qəbulunu və portalın istifadəçilərinə çatdırılmasını təmin etmək;

6.1.7. portal vasitəsilə göstərilən xidmətlər haqqında məlumatın istifadəçilərin “Sahibkarın elektron kabinetini”na, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilməsi imkanlarını təmin etmək;

6.1.8. portalda KOB subyektləri üçün “B2B” xidmətlərinin, habelə müxtəlif növ maliyyə, bank, sığorta xidmətlərinin, eləcə də məsləhət (konsaltinq) xidmətlərinin göstərilməsini təşkil etmək;

6.1.9. saxlanılan informasiyanın itirilməsinə, oğurlanmasına, məhv edilməsinə, saxtalaşdırılmasına və informasiyaya icazəsiz girişə yol verməməsi üçün onların təhlükəsiz və etibarlı mühafizəsini təmin etmək;

6.1.10. informasiyanın ehtiyat surətlərinin daşıyıcılarının saxlanması şəraitinin onların iş-təhsilçilərinin tələblərinə uyğun təşkil etmək;

6.1.11. informasiyanın ehtiyat surətlərinin saxlandığı otaqlarda fiziki təhlükəsizlik və giriş nəzarət tələblərinə riayət olunmasını təmin etmək;

6.1.12. Qaydaların 6-cı hissəsi ilə müəyyən edilən digər funksiyaların həyata keçirilməsi.

7. Operatorun vəzifələri və hüquqları

7.1. Operatorun vəzifələri aşağıdakılardır:

7.1.1. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

7.1.2. portalın fəaliyyətinin fasiləsizliyini və dayanıqlığını təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyətini həyata keçirmək;

7.1.3. portalda dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

7.1.4. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

7.1.5. portalda çıxışı olan, habelə onun aparılmasına iştirak edən əməkdaşlar arasında iş və vəzifə bölgüsünü müəyyən etmək və həmin əməkdaşları bu barədə məlumatlandırmaq;

7.1.6. portalın mütəmadi monitorinqini, auditini, o cümlədən elektron auditini həyata keçirmək;

7.1.7. portalın fəaliyyəti ilə bağlı təhlükəsizlik qaydalarından hazırlanmasını, onun fəaliyyətinə təsir edən amillərin təhlil edilməsini və ehtiyat planın hazırlanmasını təmin etmək;

7.1.8. riskləri təhlil etmək, habelə risklərin idarə edilməsi, bəhrən və bərpa planlarının hazırlanmasını həyata keçirmək;

7.1.9. məlumatları portalda vaxtında, tam, dəqiq və dürüst daxil etmək;

7.1.10. Əlaqələndirici qurumla birlikdə portalın birgə və səmərəli istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər həyata keçirmək;

7.1.11. istifadəçilərin portalda özləri haqqında toplanılan məlumatlarla və həmin məlumatlardan istifadə qaydası ilə tanış olmasını, habelə qeyd edilən məlumatlarda dəyişiklik etməsi üçün EHİS vasitəsilə müvafiq imkan yaratmaq;

7.1.12. portalın istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təmin etmək;

7.1.13. əldə olunması qanunla məhdudlaşdırılan məlumatlardan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə etmək;

7.1.14. portalın mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş zəruri təşkilatı və texniki tədbirləri görmək, habelə portalda formalaşdırılan, daxil edilən və yığılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsini təşkil etmək;

7.1.15. portalda məlumatların toplanması, işlənilməsi, sorğuların verilməsi və icrası, mürciətlərin qeydiyyatı və baxılması üçün nəticələri, habelə portalın idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;

7.1.16. portalda fərdi məlumatların toplanılmasını, işlənilməsinin, yayılmasını və ötürülməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirmək;

7.1.17. bu Əsasnamənin 6-cı hissəsi ilə müəyyən edilmiş funksiyalara uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

7.2. operator bu Əsasnamənin 7.1-ci bəndində göstərilən vəzifələrini yerinə yetirərək aşağıdakı hüquqlara malikdir:

7.2.1. dövlət orqanlarına (qurumlarına) və KOB subyektlərinə zəruri məlumatlar (sənədlər) barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. portalın fəaliyyəti ilə bağlı təhlillər aparmaq, icmalar və analitik materiallar hazırlamaq;

7.2.3. portalın fəaliyyətini təmin etmək üçün müvafiq əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

7.2.4. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8. İstifadəçilərin hüquqları

8.1. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

8.1.1. portal vasitəsilə bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərdən sərbəst və maneəsiz istifadə etmək;

8.1.2. portal vasitəsilə dövlət orqanlarına (qurumlarına) mürciətlər etmək və sorğular göndərmək, həmin mürciətlərə və sorğulara dair cavab almaq;

Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan heyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarım-bəndində göstərilmiş məbləğin 1,96 milyon (bir milyon doqquz yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2021-ci il

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 avqust tarixli Sərəncamına Əlavə

Balakən, Qax, Şəki və Zaqatala rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si	Rayonun adı	Quyuların sayı, ədəd	Yaşayış məntəqələrinin adı	Əhalinin sayı, nəfər		
1.	Balakən	6	Gərəkli kəndi	3658		
			Hənifə kəndi	4759		
			Qaracabınə kəndi	287		
			Qullar kəndi	5545		
			Talalar kəndi	3593		
			Tülü kəndi	6548		
2.	Qax	7	Ağyazi kəndi	630		
			Amanlı kəndi	170		
			Gəlayir kəndi	1626		
			Güllük kəndi	2635		
			Qaratala kəndi	598		
			Şıxlar kəndi	267		
			Tasmalı kəndi	1728		
3.	Şəki	8	Baş Zeyzid kəndi	5472		
			Çapağan kəndi	353		
			İbrahimkənd kəndi (2 quyuy)	798		
			Kiçik Dəhnə kəndi	9331		
			Küdürlü kəndi	570		
			Şəki şəhəri (121-ci kvartal)	2000		
			Vərəzət kəndi	2038		
			Aşağı Tala kəndi (2 quyuy)	7372		
4.	Zaqatala	7	Danaçı kəndi	7931		
			Əliabad qəsəbəsi	11236		
			Lahic kəndi	2105		
			Muğanlı kəndi	3020		
			Yuxarı Tala kəndi	8744		
			Cəmi:	28	26	93 014

Aleks HAYKENS: "Azərbaycan ilə UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq bundan sonra da davam edəcək"



Avqustun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüşüb. Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov təyinatı münasibətilə nümayəndəliyinin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov həmçinin nümayəndəliyinin yeni rəhbərini təbrik etməsinin Azərbaycan ilə UNICEF arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini inamını ifadə edib.

Aleks Haykens öz növbəsində görüşə görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunmasından məmnunluq hissi keçirdiyini bildirdi. O, Azərbaycan ilə UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu bildirdi. Eyni zamanda nümayəndəliyinin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, global COVID-19 pandemiyası dövründə UNICEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələrindən, o cümlədən dinc Azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər müli obyektlərin məqsədlə şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdə dağıntıların miqyası, mədəni və dini abidələrdə dəymiş ziyan, mina təhlükəsi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruluculuq işləri barədə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ADA Universitetində "Yüksəliş" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva qaliblərə təbriklərini çatdırıb. Qaliblərə qürur duyduğunu xüsusi vurğulayan Fərəh Əliyeva həmçinin qeyd edib ki, müasir və dünyəvi idarəçilik modelini əhatə edən "Yüksəliş" müsabiqəsi kimi əhəmiyyətli layihənin Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə təşkil olunması kadr islahatlarının mühüm istiqamətlərindən biridir. Fərəh Əliyeva çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Yüksəliş" müsabiqəsinin qaliblərinə təbrik məktubunu bir daha xatırladı. Vurğulayıb ki, birinci xanım Mehriban Əliyevanın da dediyi kimi, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsinə təbrik edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib. Müsabiqənin Təşkilat komitəsinin sədri qaliblərə gələcək karyera yolunda uğurlar arzulayıb, onların hər birinin dövlətçilik ənənələrinin inkişafında, Qarabağın yenidən qurulmasında və dirçəlişində töhfəsi olacağına inamını ifadə edib.

"Yüksəliş" işçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizin peşəkar və ixtisaslı kadrlarının müsabiqəyə marağını yüksək qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunan "Yüksəliş" müsabiqəsi ölkəmizdə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsidir. Fərhad Hacıyev əlavə edib ki, ölkəmizin təcrübəli, öz sahələrində

"Yüksəliş" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib



kifayət qədər uğurlar əldə etmiş kadrlarına dövlətin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak etmək imkanının yaradılması onlar üçün böyük motivasiya qaynağı oldu. Fərhad Hacıyev qalibləri təbrik edib, onlara müsabiqəyə qatıldığını üçün təşəkkürünü bildirdi.

ADA Universitetinin rektoru Hafiz Paşayev "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib, müsabiqənin ölkənin yeni nəsil idarəçilərinə seçmək istiqamətində təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Hafiz Paşayev həmçinin qaliblərlə daim ehtiyac olduğunu vurğulayan Mikayıl Cabbarov qaliblərlə müxtə-

lif sahələrdə eyni komandada, uğurlu əməkdaşlıqlarda görüşməyi arzuladığını bildirib və onlara səmimi təbriklərini çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə əhatəli və idarəçiliklə bağlı peşəkar müsabiqə formatının ölkədə təşkilini yüksək qiymətləndirib. Nazir potensial kadrların dəstəklənməsi, onların təcrübələrinin ölkəmizin müxtəlif sahələrində tətbiqi, bilik və bacarıqlarının doğru hədəflərə yönəldirilməsi baxımından alçatan fürsətin yaradılmasına görə ölkə başçısına təşəkkürünü bildirib, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu müsabiqənin bir parçası olmaqdan məmnunluğunu bildirdi. O, müsabiqənin onlayn mərhələsində ölkəmizdə ilk dəfə olaraq bu qədar geniş tərkibdə iştirakçının eyni anda imtahan vermək prosesini təşkil etmək baxımından "Yüksəliş" müsabiqəsində yaxından iştirakın Dövlət İmtahan Mərkəzi üçün də faydalı təcrübə olduğunu qeyd edib. Məleykə Abbaszadə bildirib ki, müsabiqə həm də ölkənin müxtəlif qurumlarını və rəhbərlərini bir araya gətirdi, onlar arasında əlaqələri daha da möhkəmləndirdi.

Çıxışlardan sonra müsabiqənin Təşkilat komitəsinin sədri və idarəçi rəhbərlər qaliblərə mükafatları və sertifikatları təqdim etdilər.

"Yüksəliş" müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 775 nəfəri müsabiqəyə qəbul edilib. Müsabiqənin finalında idarəçiliklə bağlı bilik və bacarıqlarına görə seçilən 27 nəfər qalib elan olub. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onların hər biri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (<https://yukselesh.az/mentors.html>) və 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edib.

İnsan kapitalı ilə yüksələn Azərbaycan

Prezident İlham Əliyev peşəkar kadr potensialının yaradılmasına xüsusi önəm verir

Əvvəli 1-ci səh.

Burada əsas bir fikri də qeyd etmək yerinə düşər ki, hər bir məarif sisteminin bünövrəsi xalqın ziyalı potensialı, onun ənənələri və dəyərlərlə bağlıdır. Son yüz ildə xalqın gələcəyini düşünən, onun müasir təhsilini, elmini yaradan, vətənpərvər nəsil yetişdirən Azərbaycan ziyalıları çox olub. Bu gün onların böyük bir dəstəsi də təhsil və elm sahəsində çalışır. Prezidentimiz daim bu ziyalı və alimlərə böyük qayğı göstərir. Dövlət başçısının ziyalı və alim əməyinə verdiyi qiymət birbaşa Azərbaycanın modernləşməsinə qoyulan kapitaldır.

Funksional imkanları ictimai həyatın ən müxtəlif sahələrinin tərəqqisinə yönəldən bu siyasət Azərbaycanın gələcəyinin mühüm rəhni kimi çıxış edir. Prezident İlham Əliyevin milli dövlətçilik fəlsəfəsinə görə, müstəqil Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhuquqlu subyekti kimi öz inkişafını, mövcud resurslarını insan faktorunun prioritetə çevirməsi yönündə qurur.

Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsinə təminat təmin etdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün yüksəkixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətində getirdiyi dividendlərə görə, hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə zəngin biliklərə, bacarıqlara, sərişə və vərdişlərə, informasiya texnologiya-

larna, innovasiya iqtisadiyatına arxalanmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu realıqdan çıxış edir və böyük yüksəlişin təmin olunmasına çalışır.

Zamanın çağırışlarına cavab

Azərbaycan dövlətinin son onilliklərdə qazandığı uğurların bir çoxu zamanın çağırışlarına həssaslıqdan irəli gəlir. Dövlət başçısı dünyada baş verən dəyişiklikləri, elmi-texnoloji yenilikləri, başlıca inkişaf trendlərini diqqətlə izləyir. Bütün bunlara istinadən gələcəyi dəqiq proqnozlaşdırmaq bacarıb. Cəmiyyəti baş verən dəyişikliklərə hazırlayır. Bu istiqamətdə mühüm qərarlar verir. Onların vaxtında, yüksək keyfiyyətlə icrasını nəzarətdə saxlayır.

"Yüksəliş" müsabiqəsi də zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatı bankının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Mehriban xanım Əliyeva məhz bunu nəzərdə tutaraq müsabiqənin qaliblərinə xitabən vurğulayıb: "Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz".

Qeyd edək ki, müvafiq şərtlərə görə, "Yüksəliş" müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edib. Qaliblər müsabiqə iştirakçıları arasında idarəçilik sərişə və bacarıqlarına görə seçilən şəxslərdir. Onların adları kadr ehtiyatı bankına daxil edilib.

Müsabiqənin yüksək səviyyədə təşkil, müxtəlif mərə-

hələlərdə informasiya texnologiyalarının imkanlarından geniş istifadə, seçimin şəffaflığı və obyektivliyi, hər kəsə bərabər imkanlar mühtini yaradılması bu maraqlı layihənin öz məqsədinə çatdığını göstərir.

Gələcək qarşısında məsuliyyət

Özlüyündə "Yüksəliş" müsabiqəsi cəmiyyətimiz üçün bir yenilikdir. Eyni zamanda ölkəmiz üçün yüksək peşəkarlığa malik kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.

Dövlət təşkilatlarında vəqant yerlərin peşəkar, yüksək keyfiyyətli və bacarıqlı malik kadrlarla komplektləşdirilməsi, bu sahədə ədalət meyarlarının təmin olunması məqsədilə illər əvvəl dövlət qulluğuna qəbul mexanizmləri formalaşdırılıb. Bu proses hazırda da Dövlət İmtahan Mərkəzinin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlığı əsasında daha möhkəm şəkildə həyata keçirilir. İndiyə qədər minlərlə vətəndaşımız iş qəbul prosedurlarından keçərək ayrı-ayrı dövlət qurumlarında uğurlu karyera qura bilib. Vəzifə pillələrində irəliləyib. Cəmiyyətimizdə dövlət qulluğuna qəbulun müntəzəqi ənənələri formalaşmış. "Yüksəliş" müsabiqəsi isə yüksək intellektual səviyyəyə, idarəçilik keyfiyyətlərinə malik perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onlara etimad göstərilməsi, bu şəxslərin irəli çəkilməsi baxımından çox önəmlidir.

Bu müsabiqə müstəqil Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan, dövlətin idarə olunmasında, qarşıya qoyulan vəzifələrin icrasında

fəal iştirak edəcək yeni nəslin, kadr potensialının hazırlanması istiqamətində tam fərqli düşüncə və yanaşmadır. Belə bir ideal seçim prinsipi milli dövlətçilik tariximizdə artıq tətbiq olunur. Bu, Azərbaycan Prezidentinin yüksək istedadla, bilik və bacarıqlara malik vətəndaşlarımıza diqqət və qayğısının, adil münasibətinin bariz göstəricisidir. Eyni zamanda kimliyindən asılı olmayaraq bərabərliyin, biliyin, zəngin fərdi keyfiyyətlərin, mükəmməl qabiliyyətlərin cəmiyyət həyatında əsas meyar olması üçün ortaya qoyulan əzmkarlıq nümunəsidir.

Şəffaflyq, layihilik, bərabərlik

Hazırda Prezident İlham Əliyevin ölkəmizin gələcəyi üçün müəyyən etdiyi strateji inkişaf layihələrinin icrası, böyük hədəflərin əldə olunması uğurlu kadrlardan çox asılıdır. Ona görə son illərdə həyata keçirilən köklü islahatların mühüm bir qismi də məhz kadr islahatlarına aiddir. Dövlət rəhbəri yüksək peşəkarlığa, bilik və bacarıqlara, menecment qabiliyyətlərinə, müasir texnologiyalarla iş vərdişlərinə, mənəvi-əxlaqi keyfiyyətlərə malik gənclərə etimad göstərir. Yüksək dövlət vəzifələrində onları irəli çəkir. Mühüm vəzifələr, strateji layihələr həvalə edir. Bununla belə insanlara öz potensiallarını, faydalı təşəbbüslərini reallaşdırmaq üçün şərait yaradır. Eyni zamanda kadrların onlara tapşırılmış vəzifələri hansı səviyyədə icra etmələrini, vətəndaşlara münasibətini, ictimai davranışlarını, məsuliyyətini ciddi nəzarətdə saxlayır. Kadrların gələcək karyera yolu da buna

əsasən müəyyən edilir. Özüni doğruladılar daha böyük etimad qazanır. Sınaqdan keçə bilməyənlər isə, idarəetmə sistemindən uzaqlaşdırılıb. Bu baxımdan, "Yüksəliş" müsabiqəsinin də kadr islahatlarına yeni bir mərhələnin başlanğıcı saymaq olar.

Son illər ölkəmizin sosial-iqtisadi həyatında böyük inkişaf nailiyyətləri özünü göstərmişdir. Məsuliyyətli, hesabətli və peşəkarlığı kimi keyfiyyətləri özündə birləşdirən yaxşı idarəetmə sistemi, şübhəsiz, yeni nəsil idarəçilərin həm yetişdirilməsi, həm müəyyənləşdirilməsi, həm də seçiminin zəruri edir. Ona görə də "Yüksəliş" müsabiqəsi qeyd olunan istiqamətdə son dərəcə əhəmiyyətli bir addımdır, digər tərəfdən bu, gənclər arasında sağlamlıq rəqabət mühtitinin inkişafına da geniş şərait yaradır.

Kadr islahatı davamlı bir prosesdir. Ona görə də belə layihələr, yalnız Azərbaycandakı intellektual şəxslərin inkişafına da geniş şərait yaradır. İdarəçilik məsələsində kadr bankının yaradılması, "şəffaflyq", "layihilik" və "bərabərlik" prinsipləri əsasında müsabiqə ilə perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi kadr siyasətinin mühüm təhlələri verib. Bu, həm də Azərbaycanın gələcəyi ilə bağlı məsuliyyət duyğusunun ifadəsidir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Sarsılmaz qardaşlıq və həmrəylik nümunəsi

Türkiyəyə ən böyük dəstək ölkəmiz oldu

Azərbaycana məxsus 93 yangınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə, 700-dən çox şəxsi heyət qardaş ölkədə yangınla gecə-gündüz mübarizə aparır



Əvvəlki 1-ci səh.

İstər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan daim qardaş Türkiyənin yanında olub və min illər sonra da belə olacaq. Nece ki, Vətən müharibəsində qardaş ölkə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Ay-üldüzlü ücrəngil bayrağımız türk qardaşlarımızın, ay-üldüzlü al bayraq isə azərbaycanlıların könlündə, başının üzərində daim qürurla dalğalandırılır... İki ölkə arasında yaşanan bu həmrəylik qardaşlığın, mənəvi bağlılığın təntənəsidir və tarixən var olan həmrəylik ənənələrinin yadında analoqu olmayan göstəricisidir...

Yangın-xilasetmə qüvvələrimiz uğurla fəaliyyət göstərirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yangınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yangın-xilasetmə qüvvələri hazırda yangınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdirirlər. Meşə yangınlarının söndürülməsi üçün Türkiyəyə ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yangınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. Xatırladaq ki, FHN-in yangınsöndürmə qüvvələrinin 100 əməkdaşından

ibaret birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiya idarə edilməsi məqsədilə fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də qardaş ölkədədir.

E.Mirzəyev Azərbaycan FHN-in yangın-xilasetmə qüvvələrinin yangınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə media nümayəndələrinə ətraflı məlumat verərək bildirib ki, yangınsöndürmə, mühüm əhəmiyyətli ərazilərin yangından mühafizə əməliyyatları zamanı effektiv qarşılıqlı əlaqənin təşkili məqsədilə Muğla orman koordinasiya və Marmaris kriz mərkəzləri kimi əsas və mobil qərərgahlar təşkil edilib.

Əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yangından mühafizə və yangınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilir. FHN-in yangınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda yangınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yangından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.

General-leytenant E.Mirzəyev Azərbaycan FHN-in yangın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 ya-

şayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Azərbaycan Türkiyəni yalnız buraxmadı

Azərbaycandan göndərilən və gecə-gündüz alovlarla mübarizə aparan yangınsöndürənlərimiz Türkiyədə böyük sevgi ilə qarşılanıb. Soydaşlarımızın fəaliyyətləri qardaş ölkənin mediasında da geniş işıqlandırılıb. Azərbaycanın Türkiyəni meşə yangınlarında yalnız buraxmadığı, yangınsöndürənlərimizin türklərlə eyni dilde danışdıqları, yerli əhali ilə dialoq qurmaqda heç bir çətinlik çəkmədikləri xüsusi vurğulanıb.

Türkiyə vətəndaşları sosial mediada göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə təşəkkür mesajları ünvanlayıblar. Onlar yangınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirib minnətdarlıqlarını bildiriblər.

Bir-birinə dayaq duran iki qardaş ölkə - Azərbaycan və Türkiyə bütün çətinliklərə qarşı daim çiyin-çiyinə mübarizə aparırlar. Əminlik ki, tezliklə bu fəlakətin də öhdəsindən birlikdə gəlinəcək, Türkiyənin ormanlarını bürüyən alovların qarşısı alınacaq, səngiyəcək, göylərini bürüyən qara tüstü buludları yerini al günəşli mavi səmaya verəcək...

Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə birliyi bu sınaqdan da həmrəyliyin sayəsində qalib çıxacaq...

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

Muğla sakini: "Azərbaycanlı yangınsöndürənlərin bizimlə çiyin-çiyinə mübarizə aparması çox qürurvericidir"

"Türkiyədə baş verən meşə yangınlarının söndürülməsi işində azərbaycanlı qardaşlarımızın burada bizimlə çiyin-çiyinə mübarizə aparması olduqca qürurvericidir".

Bu sözləri Muğla vilayətinin Köyceğiz rayonunun Pinar kəndinin sakini Məhəmməd Gönül AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Fövqəladə Hallar Nazirliyinin yangın-xilasetmə qüvvələrinin yangınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparmalarından danışan M.Gönül bildirib: "Yangınların söndürülməsində bi-



zə köməyə gəldiklərinə görə azərbaycanlı qardaşlarımıza çox təşəkkür edirik. İnsanların bir-birinə doğmalığı məhz belə anlarda, çətin günlərdə daha çox hiss olunur. Biz həqiqətən də bir millət, bir can, bir qardaş. Mən bu qardaş-

lığa, doğmalığı gördükdən sonra nə qədər xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Ötən gün azərbaycanlı yangınsöndürənlərin Çaybırsar kəndində meşə zonasında yangınların söndürülməsində göstərdikləri şücaət və

fədakarlıq gözələrimi yaşartdı. Onlar özlərini alovun içinə ataraq yangının evlərimizə gəlib çatmasının qarşısını aldılar. Azərbaycanlı yangınsöndürənlərin fədakarlığını ömür boyu unutmayacağam".

Xatırladaq ki, baş verən meşə yangınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yangınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqqaldırma çanı, 4 qərargah avtomobilini, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yangınlarının söndürülməsinə cəlb olunub.

Ankarada keçirilən təlimlərin ikinci günündə jurnalistlər müharibə dövründə ilkin tibbi yardım mövzusunda məlumatlandırılıb

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatlığı ilə Ankarada "Müharibə dövründə jurnalistika" mövzusunda təlimlər davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 10-da - təlimin ikinci günündə media nümayəndələri müharibə dövründə ilkin tibbi yardım mövzusunda məlumatlandırılıb. Polis Akademiyasında keçirilən dərşdə ilkin tibbi yardımın göstərilməsi praktiki şəkildə izah edilib.

Xatırladaq ki, təlimlərin birinci günündə media nümayəndələrinə fəvqəladə vəziyyətlər zamanı peşəkərliliyin artırılması, hava və dəniz əməliyyatları, xəritənin oxunması tədris olunub.

Avqustun 20-dək davam edəcək təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimlərdə AZƏRTAC-ın müxbiri Nicat Məmmədov da iştirak edir.

Təlimlərin məqsədi jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fəvqəladə vəziyyətlər zamanı peşəkərliliyin artırılmasıdır. Təlimlərdə müharibə, təbii fəlakətlər, fəvqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyavi və bioloji silahların tətbiqi za-



nunla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərə də qatılacaqlar.

Təlimləri uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Herbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar. Anadolu Agentliyinin Xəbər Akademiyası tərəfindən 2012-ci ildən indiyədək təşkil edilən təlimlərdə 118-i əcnəbi olmaqla 327 media nümayəndəsi qatılıb.

Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb



Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. Şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəslə məhv etmək vərdislərinin təkmilləşdirildiyi məşğələlər davam edir.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə



Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris mərkəzlərində mövcud olan müxtəlif meşq qurğularında şəxsi

heyətin mərmə və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.

Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsənilməsinə yönəldilib. Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportorları idarəetmə vərdisləri təkmilləşdirilib, zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülmə icra edilir, müxtəlif maneəvərlər və atışlar həyata keçirilir.

Misirli və livanlı tədqiqatçılar Cəbrayılada erməni vəhşiliyinin izləri ilə tanış olublar



Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən misirli və livanlı tədqiqatçılar avqustun 10-da ermənilər tərəfindən Cəbrayıl rayonu ərazisində törədilən dağıntılarla tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar əvvəlcə Cəbrayıl rayonunda yerləşən "Dostluq" bulağını ziyarət ediblər. Onlara bulağın tarixi haqqında məlumat verilib. Bildirilib ki, vaxtilə Cəbrayılın ən çox ziyarət edilən məkanlarından biri olan bulağın rayonu işğaldan sonra ermənilər tərəfindən dağıdılıb.

Sonra nümayəndə heyətinin üzvləri Cəbrayıl şəhər qəbiristanlığında olub, dağıdılmış dini-tarixi abidələr barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, ermənilər işğal olunmuş ərazilərdəki dini, mədəni, tarixi abidələri kimi, qəbiristanlıqları da vandalizmə məruz qoyub, qəbirliyi qazaraq meyitləri çıxarıb, həmçinin müsəlman dini abidələrini təhqir ediblər.

Misir və Livandan olan tədqiqatçılar Cəbrayılada minatəmizləmə əməliyyatlarını izləyiblər



Avqustun 10-da Misirdən və Livandan olan tədqiqatçılar Cəbrayılın Mehdi və Cocuq Mərcanlı kəndlərində minatəmizləmə əməliyyatlarını izləyiblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılara bu il yanvarın 11-dən bugünədək bu kəndlərin ərazisində ümumilikdə 1442

ədəd müxtəlif növ minanın zərərsizləşdirildiyi bildirilib.

Tədqiqatçıların ölkəmizə səfərinin məqsədi Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq, bu istiqamətdə

araşdırmalar aparmaq və faktları beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Sonra tədqiqatçılar minaların zərərsizləşdirilməsi prosesi ilə tanış olublar.

"YAŞAT" düşərgəsinin dördüncü həftəsi başlayıb

"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatlığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin dördüncü həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirib ki, əvvəlcə açılış mərasimi və komanda ilə tanışlıq olub. Sonra isə psixoloqlar tərəfindən qrup oyunları həyata keçirilib. Günün sonunda Azərbaycanın Xalq artisti Miri Yusifin iştirakı ilə konsert

proqramı təşkil edilib. Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin dördüncü həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edir. Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Düşərgə boyunca uşaqlar sığortalananmış olacaqlar və davamlı olaraq həkim

nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən art və rəqs terapiyaları keçiriləcək, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyən ediləcək və fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

Iyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə 6 gün, 5 gecəni əhatə edəcək.



REGİONLAR



Bu yollar o yollardan deyil

Yollar inkişaf göstəricisidir. Bu baxımdan yolların keyfiyyətinə və müasirliyinə görə hətta Avropanın bir sıra ölkələrini geridə qoyan Azərbaycan dünyada öncülər sırasında dayanmağa haqqı var. Biz həm də demir yollarının, hava və su nəqliyyatının inkişaf göstəricilərinə görə fərqlənirik və bunu öz hesablarında mötəbər beynəlxalq maliyyə təşkilatları və Davos Ümumdünya İqtisadi Forumu da təsdiq edir.

O da diqqətçəkən faktır ki, Azərbaycan bu sahədəki inkişafını nə pandemiya, nə də ikinci Qarabağ savaşına görə bildi. Əksinə, bu gün təkcə işğaldan azad olunan ərazilərdə 3 beynəlxalq əhəmiyyətli hava limanı tikilir, dağılıq yerlərdə, çətin relyef şəraitində demir yolu xətti çəkilir. Sözsüz ki, işğaldan azad edilən hər şəhər və kəndin bərpasında ən önəmli rolunu avtomobil yolu oynayacaq. Bu səbəbdən də hazırda həmin ərazilərdə avtomobil yollarının çəkilməsinə daha çox diqqət göstərilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ilin 6 ayı üzrə açılacaq rəqəmlər də bunu təsdiqləyir. Hazırda işğaldan azad olmuş ərazilərdə avtomobil yollarının çəkilişi

Yeni yollar Qarabağın şəhər və kəndlərini bir-birinə daha sıx bağlayır

sürətlə davam edir. Prezidentin 13 mart 2021-ci il tarixli sərəncamına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına 8 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri həyata keçirilir. Dövlət başçısının həmin sərəncama etdiyi 29 aprel tarixli dəyişikliklə ayrılın vəsait hesabına isə 3 avtomobil yolunun tikintisinə də başlanıb. Bunlardan ən qururvericisi Azərbaycanın Mədəniyyət Mərkəzi elan olunmuş Şuşa şəhərini işğaldan azad edərək rəşadətli ordumuzun istifadə etdiyi "Zəfər yolu"nun tikintisi layihəsidir. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbend-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Layihə uzunluğu 101,9 kilometr olan 2 hərəkət zolaqlı yolun cari ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

qeyd etdiyimiz 2 avtomobil yolunun (101,9 və 81,6 kilometr), eləcə də Toğana-Kəlbəcər-İstisu (83 kilometr), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbend (123,8 kilometr), Xudafərin-Qubadlı-Laçın (70 kilometr), Kəlbəcər-Laçın (73 kilometr), Füzuli-Hadrut (13 kilometr), Bərdə-Ağdam (45 kilometr), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 kilometr) yollarının, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (23 kilometr), həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 kilometr) yolunun tikintisi istiqamətində qızgın iş gedir.

Bundan başqa, Kəlbəcər işğaldan azad edildikdən sonra AAYDA-nın "55 № li Yol İstismarı" MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımından keçməklə rayona gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirilmiş yol sahəsi təşkil edilmiş və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilmişdir. Sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı Kəlbəcər avtomobil yolunda aparılan təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilmişdir. Bu il yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün gəlişi və gedişi də məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilmişdir.

Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır. Layihədə Murov dağının altından 23,4 kilometrlik avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün liboyu fasiləsiz və təhlükəsiz istifadə olunsun.

Digər obyektlərdə də layihələndirmə ilə paralel olaraq, ərazilər minadən təmizləndikdən sonra tikinti işləri aparılır.

Rüstəm KAMAL, "Azərbaycan"

◆ Prezidentin sərəncamı icra olunur

Ağdamda təhsil ocaqları yenidən qurulacaq

Xəbər verildiyi kimi, Prezidentin 4 avqust 2021-ci il tarixli sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin keçən il sentyabrın 27-dən başlayan ölkəmizin ərazisində təcavüzü nəticəsində zərərçəkmiş təhsil müəssisələrində təmir-tikinti işləri üçün 7 milyon manat vəsait ayrılmışdır.

Dağıdılan məktəblər Ağdamda da az deyil. Təkcə ikinci Qarabağ müharibəsi zamanı rayon ərazisində fəaliyyət göstərən 59 ümumtəhsil məktəbindən 17-sinə zərər dəymişdir. Birinci Sarıcalı, Hacıuralı, Gülbaharlı kənd, Dördyol-2 qəsəbə, 114 və 22 nömrəli, Qaradağlı, Mahrızlı kənd və Birinci Baharlı qəsəbə məktəbləri müxtəlif dərəcəli dağıntılara məruz qalmışdır. Əlbəttə, bu tam siyahı deyil. Düşmənin artilleriyasının hədəfinə çevrilən Təzəkənd, Ayaqçevənd, 114, 93, 14 saylı məktəblər, Sarıcalı,

Birinci Yüzbaşı kənd məktəbləri və digər təhsil müəssisələri də müharibədən zərərçəkənlər sırasındadır. Dövlət başçısının sərəncamı ölkənin digər bölgələrində olduğu kimi, Ağdam rayonunda da böyük razılıqla, dərin minnətdarlıq hissi ilə qarşılanıb. Rayonun Çəmənli kənd orta məktəbinin biologiya müəllimi Etibar Həsənov:

- Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən bəri yolunu gözlədiyimiz parlaq qələbəni gerçək-

leşdirdi, bizlə dünyanın ən böyük sevincini yaşadı. İndi sözün həqiqi mənasında biz özümüzü xoşbəxt sayırıq. Nankor və xain düşmənlərin daş üstə daş qoymadığı, xarabaya qeyvirdiyi Ağdam bu gün yenidən qurulur. "Ağıllı kənd", "Ağıllı şəhər" layihələrinin icrasına artıq start verilib. O ki qaldı Prezidentin məlum sərəncamına, bu sənəd bütün Qarabağ camaatında, xüsusilə təhsil işçilərinə xoş ovaq yaratmışdır. İnanırıq ki, çox çətinliklər, övladlarımız təhsilini yenidən qurulan müasir məktəblərdə davam etdirəcəklər. Bu inamı bizə həmişə sözün sahibi olan dövlət başçısı verir.

Lazım QULIYEV, "Azərbaycan"

Gəncədə erməni raketlərinin dağıtdığı məktəb binaları əsaslı təmir edilir

Məlum olduğu kimi, 44 günlük müharibə zamanı ermənilər Azərbaycanın dinc əhalisini də raket hücumuna məruz qoydu. Nəticədə müliki əhaliyə, eləcə də sosial obyektlərə, təhsil ocaqlarına xeyli ziyan dəydi. O cümlədən müharibə bölgəsindən xeyli uzaqda yerləşən və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 2 dəfə raket atəşinə tutulması nəticəsində çoxlu sayda insan həlak oldu. Onların arasında qadınlar, qocalar və az yaşlı uşaqlar da var idi.



Ermənistan tutduğu cinayət hadisəsini nə qədər örtbasdır etməyə çalışsa da, həqiqi yerlərdən yerli və xarici medianın yaydığı foto və videogörüntülər onların yalanlarını ifşa etdi. Bütün dünya erməni vandallarının bu əməllərini gördü və onu terror aktı kimi qiymətləndirdi. Həm də buna görə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması sakinlər arasında ruh düşkünlüyü yaratmadı. Əksinə, bütün Azərbaycan xalqı kimi gənclərin də inandırlar ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənin üzərində qələbə çalacaq. Belə də oldu. Cəmi 44 gün ərzində işğal olunmuş Azərbaycan torpaqları düşməndən azad edildi.

Ermənistanın raket atması nəticəsində Gəncədəki M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli məktəb-lisey və K.D.Üşinski adına 29 nömrəli tam orta məktəbdə dağıntılar olmuşdur. Digər 8 tədris ocağına - 9, 11, 15, 18, 20, 32, 36 və 42 nömrəli orta məktəblərə də qismən zərər dəymişdir. M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli

məktəb-liseyin bir korpusu tamamilə yarasız vəziyyətə düşdüyündən həmin korpusda tədrisin tədrisi dayandırılmışdır. 29 nömrəli tam orta məktəbin kollektivi isə tədrisi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Bu hadisələr zamanı yaranan 35 nəfərdən 10 nəfər (32 nömrəli məktəbin 2-ci sinif şagirdləri Ömər Mehdiyev və Dinara Muradova, 3-cü sinif şagirdləri Murad Cavadov və Hüseyn Əliyev, 6-cı sinif şagirdi Səvinc Rəhimov, 11-ci sinif şagirdi Səlim Mustafazadə, 20 nömrəli məktəbin 10-cu sinif şagirdi Aysu Əliyeva, 25 nömrəli məktəbin 6-cı sinif şagirdləri Şəfa Şirnova və 7-ci sinif şagirdi Şəmidin Şirinov) məktəbli olmuşdur. Raket atəşi nəticəsində dağılan evlərdə 29 nəfər məktəbdə təhsil alan 4 şagird isə həlak olmuşdur.

Artıq Gəncədə dağıntı təhsil ocaqlarının təmirinə başlanılmışdır. Biz şəhərdəki M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli məktəb-liseydə olarkən burada qızğın iş gedirdi. Demək olar ki, məktəbin yarasız hala düşmüş korpusu yenidən qurulurdu. İnşaatçılar bildirdilər ki, yeni tədris ilinə kimi bərpa işləri başa çatdırmaq fikrindədirlər. Tikinti materiallarının təminatında heç bir problem yoxdur.

44 günlük savaşda Goranboy məktəblərinin də bir qismi yarasız hala düşmüşdür. Bunlar Qızılhacılı qəsəbə 1 nömrəli və Səfikürd kənd orta məktəblərinin binalarıdır. Hər iki məktəb 1176 şagirdlikdir. Səfikürd məktəbində 922, Qızılhacılı məktəbində 700 şagird təhsil alır. Səfikürd kənd məktəbi iki korpusdan ibarətdir və oktyabrın 1-də ermənilərin atdığı bomba nəticəsində 50 sinif otağında 25-i, oktyabrın 5-də Qızılhacılı qəsəbəsinə atılmış bomba nəticəsində isə məktəbin 43 sinif otağında yarıdan çoxu yarasız hala düşmüşdür.

Goranboy Rayon İcra Hakimiyyətinin aldığı məlumatlara görə, yaxın günlərdə hər iki məktəbdə təmir-bərpa işlərinə başlanacaq. Hazırda məktəb binalarının yenidən qurulmasını layihələndirilməsi işləri gedir.

Sabir ƏLİYEV, "Azərbaycan"

Şamaxıda taxıl istehsalı artıb

Şamaxı rayonunda taxıl biçini kampaniyası başa çatıb və zəmilərdən 69 min 997,7 ton məhsul götürüldü.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin AZƏRTAC-a verilən məlumata görə, cari mövsümdə 33 min 152,6 hektar zəminin taxıl biçilib. Bunun 22 min 864,5 hektarı buğda, 10 min 288,1 hektarı isə arpa olub. Cari mövsümdə istehsal olunan taxıl ödənişli göstəricidən 35 min 709 ton çoxdur. Rayonun əksər ərazilərində, xüsusilə



Qızmeydan, Çuxuryurd, Məlhəm kənd, Şəhriyar qəsəbə inzibati ərazi dairələrində fermerlər və fiziki şəxslər yüksək məhsuldarlığa nail olublar.

Hazırda hər yerdə payızlıq əkinlər üçün yay şumu çıxarılır. Hər gün sahələrdə 20-30 şum traktor işləyir.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsi yad olunub

Gədəbəy Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin təşkilatlığı ilə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə hösr olunmuş tədbir keçirilib.

Milli Qəhrəmanın Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsi önündə keçirilən anım tədbirində şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təşkilatçı qurumların rəsmilərinin, şəhidin vaxtilə xidmət etdiyi hərbi hissə komandirlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda canını fəda edən Məzahir Rüstəmovun həyat yolundan və onun göstərdiyi igidlikdən danışıblar. Qeyd edilmişdir ki, Məzahir Rüstəmov 1960-cı ilin baharında Bakıda doğulub. İndiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, ata-baba yurdunda vəziyyət gərginləşəndə Dövlət Mətbuat Komitəsində tutduğu məsul vəzifədən imtina edərək könüllü Azərbaycan Ordusuna yazılıb və Gədəbəyə gəlmişdir. Bu, o vaxtın idi ki, Gədəbəy rayonunun da sərhəd kəndləri intensiv atəşə tutulur, dinc əhali vəhşicəsinə qətlə yetirilirdi.

1992-ci il avqustun 6-da düşmənlər tank, digər zirehli texnika və canlı qüvvə ilə qəflətən Mutudərə istiqamətində hücum keçir. Komandanın müavini olan leytenant Məzahir Rüstəmov bölüyün əsgərləri ilə birlikdə döyüşlərə atılır. Onlar mühasirəyə düşsələr də, son gülləyə, son nəfəsədək mübarizə aparırlar. Erməni quldurlarına əsir düşməmək üçün gənc zabit sonuncu qumbarasını sinəsinə sıxa-



raq həm özünü, həm də onu əsir götürmək istəyən bir neçə erməniyi məhv edir. Lakin Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Məzahirin və onun silahdaşlarının intiqamı alınır. Başkənd quldurlardan tamamilə azad edilir, bir çox strateji əhəmiyyətli zirvələr ələ keçirilir, Gədəbəyin sərhədyanı kəndlərinin təhlükəsizliyi təmin olunur. Məzahir Rüstəmov naəşi isə avqustun 9-da Bakıya gətirilərək Şəhidlər xiyabanında torpağa tapşırılır.

Anım mərasimində çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdüçüsü, polkovnik Abdulla Qurbanlı beş tədbirlərin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq yanaşı, gənclərin vətənpərvərlik nümunələri, qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində, ordumuzda layiqli əsgəri yetişməsində xüsusi əhəmiyyət daşıdığını və Müdafiə Nazirliyi rəhbərliyinin bu işə xüsusi önəm verdiyini diqqət

tə çatdırdı. Bildirdi ki, Məzahir Rüstəmovun adı Bakıda təhsil aldığı orta məktəbə və küçələrdən birinə verilib, yaşadıqı binaya xatirə lövhəsi vurulub, Gədəbəyde abidəsi ucaldılıb. Milli Qəhrəmanın ailəsi də həmişə dövlətin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Məzahir döyüşə gedərkən 6 aylıqdan çox qızı Təhminə isə artıq boya-başa çatıb, ailə həyatı qurub və bir övladı var.

Sonda şəhidin atası, professor İzzət Rüstəmov və anası Rafiqə xanım bütün şəhid ailələrinə, Qarabağ müharibəsinin veteranlarına, döyüşlərdə sağlamlığını itirənlərə dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyi rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

S.ƏLİYEV, "Azərbaycan"



Bakı-Böyük Kəsik demir yolu xəttinin Tovuz şəhərinin mərkəzindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yol qovşağında yeni tunelin inşasına başlanılmışdır.

Demir yolu xəttinin altında inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 30, eni 11 metrdir. Hər birinin eni 4 metr və 2 hərəkət zolağından ibarət olacaq tunelə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da nəzərdə tutulur.

Tovuz şəhərində yeni avtomobil tuneli tikilir

Hazırda tikinti ərazisində torpaq işləri gedir. Eyni zamanda yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən mənəvlərin və kommunikasiya xətlərinin köçürülməsi işləri icra olunur. Artıq tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarısında isə işlər davam edir.

Qeyd edək ki, əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçılarının rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Üstəlik köhnə tuneləndən yalnız minik maşınları istifadə edə bilirdi və piyadalar üçün səkilər mövcud deyildi. Məhz buna görə də piyadalar demir yolu xətlərinin üzəri ilə hərəkət etməyə məcbur olurdular. Bu isə əraziyə təhlükəli vəziyyət yaradırdı.

Yeni tunel istifadəyə verildikdən sonra qapalı hissəsinin asılı olmasına buradan bütün avtonəqliyyat vasitələri istifadə edə bilməyəcək. Yeni inşa ediləcək piyada səkiləri isə vətəndaşların demir yolu xəttini rahat və təhlükəsiz keçmələrinə imkan verəcək.

Aqrar sığortanın tətbiqi ilə bağlı fermerlərlə görüşlər keçirilir

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə yerli fermerlərin məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun nümayəndələri Şəki rayonunda fermerlərlə görüşlər keçirib.

Şəki şəhər icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər rayonun iri kənd təsərrüfatı ərazilərini sayılan Orta Zeyid, Baş Güngüt, Baş Dəhnə kəndlərində və Turan qəsəbəsində keçirilib. Görüşlərdə yerli əhali və fermerlərə dövlət dəstəyi ilə tətbiq edil-

ən aqrar sığorta, onun tətbiqi məqsədləri, işləmə mexanizmi barədə məlumat verilib. Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, sığorta haqları, sığorta hadisəsi baş verərkən ödəniş prosesi və sair detallar açıqlanıb. Görüşlərdə səslənən məlumatlar kənd təsərrüfatı sa-

həsində çalışan sakinlərin böyük marağına səbəb olub. Yerli fermerlər ödəniş prosesinin detalları, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı çoxsaylı suallar qaldırıb. Fermerlər sığortalanma təsərrüfatları üçün nəzərdə tutulan tələblər və bu tələblərə əməl edilməsi ilə bağlı detallarla maraqlanıblar. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, südlük inəq və camışlar, eləcə də balıqçılıq təsərrüfatları sığortalanır. Dövlət

dəstəklə aqrar sığortanın əsas xüsusiyyəti - sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildirdilər. Fermerlərə bildirilib ki, təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə (1651) zəng edərək, rayonda fəaliyyət göstərən aqrar sığorta siste-

minə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların mürcəiatinə dərhal cavab verəcək və sığorta müqaviləsi bağlanacaq. Görüşlərdə son dövrlər dünyada, regionda və Azərbaycanda baş verən təbii fəlakətlər, onların kənd təsərrüfatına vurduğu zərər xatırlanıb və fermerlərə tövsiyə olunub ki, qarşından gələn payızlıq taxıl əkinini dövründə təsərrüfatlarının əsas risklərindən sığortalansınlar.



Jurnalist araşdırması

... 17 yaşa yenidən keçən Aygün bir neçə il əvvəl 11-ci sinfi yaxşı qiymətlərlə bitirib təhsilini davam etdirməyi arzulasa da, atasının onu öv vermək istəyi heç tam orta təhsilini belə tamamlamağa imkan verməyib. Ailələr arasında baş tutan kiçik nişan mərasimindən bir neçə ay sonra öv gedən Aygünün ailə münasibətlərinə daxil olmasını hüquqi baxımdan təsdiqləyən rəsmi nikahı yoxdur. Lakin bunu nə Aygünün valideynləri, nə də qayınanası problem sayır. Aygün kimi erkən yaşda öv gedən anası Aliyə xanım qızının belə tez ailə həyatı qurmasında qeyri-adi heç nə görmür. Əksinə, övladını ailə həyatına yaxşı hazırladığını düşünərək hesab edir ki, ev işlərini yaxşı bacardığı, vaxtilə onun ölinə baxıb mətbəx sirlərini öyrəndiyi üçün qızı bir evin qolunu ola bilər. Təəssüf ki, belə valideynlərin düşüncəsində ailə qurmağa hazır olmaq, sadəcə, kiçik məişət işlərini görə bilmək bacarığı ilə ölçülür...

Zorakılığa məruz qalan hər dörd qadıncıdan biri qeyri-rəsmi nikahda olanlardır

Hazırda Azərbaycanda nikah yaşını həm qadınlar, həm də oğlanlar üçün 18 yaşdır. Ailə Məcəlləsində 17 yaşlı qızların nikahına istisna hallarda yol ver-

hümlər arasında nikahın mənfəi nəticələrinə dair maarifləndirmə Qaydası'nın icrası bu istiqamətdə görülən işlərə təkan verir.

Bu qaydada gənclər arasında erkən və qohumlar arasında nikahın mənfəi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçir-

Sosiooloq fikrincə, bəzən uşaqlıq dövrünü başa vurmadan bəzi fərdlər dünyaya gətirdikləri övladlarına lazımı səviyyədə qulluq göstərə bilməyərək, onlara laqəy davranaraq tərbiyə işlərində nöqsanlara yol verirlər. Beləliklə, erkən nikahların və bununla da övlad dünyaya gətirməyin fəsadları təqribən bir körpə və onların valideynləri üçün deyil, bütövlükdə cəmiyyət üçün risk mənbəyinə çevrilir.

Əbülfəz Süleymanlı açıqlayır ki, Azərbaycanda daha çox bəzi regionlarda müşahidə olunan erkən nikahlar uzun illərdir həm müvafiq dövlət qurumlarının, həm QHT-lərin, həm də bütövlükdə cəmiyyətin diqqət mərkəzindədir. Bu sahədə adıçəkilən qurumlar tərəfindən indiyə kimi çoxsaylı tədbirlər, elmi-sosiooloji tədqiqatlar və maarifləndirmə işləri aparılıb.

Onun fikrincə, görülən bu işlər müəyyən dərəcədə erkən nikahların sayının azalmasına təsir göstərib. İndiki mərhələdə daha effektiv mübarizə üçün erkən nikahların insan hüquqlarının pozulması faktı kimi daha qabarıq formada təqdim olunması lazımdır. 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında da uşaqların nikaha daxil olması insan hüquqlarının pozulma faktı kimi qiymətləndirilir: "Səbət yetkinlik yaşına çatmayan uşaqların məcburi yolla evləndirilməsi nəticəsində hər cür istismara məruz qalmasından, öz yaşlarından uzaqlaşdırılmasından, həm də təhsil hüquqlarının pozulmasından gədir. Eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsində də qeyd edilib ki, yalnız nikah yaşına çatmış kişi və qadınlar ailə qurmaq hüququna malikdirlər. Bu mənada insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının bu məsələ ilə bağlı yeni fəaliyyət strategiyasını hazırlaması vacib əhəmiyyət kəsb edir".

Təkliflər

Tədqiqatçı alimin fikrincə, təhsil erkən nikahların qarşısını alınması istiqamətində ən təsirli üsullardan biridir. Buna görə erkən nikahların daha çox qeydə alındığı regionlarda uşaqların təhsildən yayınmaması üçün mövcud səyləri daha da artırmaq vacibdir.

Adminstrativ və maarifləndirici tədbirlərlə yanaşı, uşaqların maddi çatışmazlığa görə oxumaq istəməməsi ailələrin sosial-iqtisadi cəhətdən dəstəklənməsi də problemin müsbət həllində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə yerli icra orqanları və yerlərdəki əlaqədar qurumlar bu məsələdə daha aktiv olmalıdırlar. Bu mənada sosiooloqların, psixoloqların və sosial işçilərin bu problemlərin həllinə yönəldilməsi zəruridir.

Bununla birgə orta ümumtəhsil məktəblərində təhsil alan uşaqların problemin mahiyyəti haqqında daha çox maarifləndirilmələri üçün erkən nikahların fəsadları haqqında geniş məzmunlu bilgilərin tədris proqramına (dersliklərə, əlavə oxu materiallarına və s.) daxil edilməsi müstəhikdir. Bu vasitə ilə uşaqlar belə halların ortaya çıxardığı fəsadlar haqqında müəmməl məlumat əldə edərək öz hüquqlarını haqqında müəmməl məlumat sahibi olacaqlar.

Əbülfəz Süleymanlı hesab edir ki, erkən nikahların qarşısını alınması üçün "el-oba qınağı" kimi vasitənin daha məqsədyönlü istifadəsi vacibdir. Belə ki, bu erkən nikahlara qarşı olan insanlar əksər hallarda etirazlarını öz aralarında giley-güzar etməklə nəmümayi edirlər. Halbuki övladlarını bu cür nikahlara sövq edən valideynlərin öz yaxın ətraflarından başlayaraq, daha çox qınaq obyektinə çevrilməsi və etiraz əlaməti olaraq, cümlələrdən birinin erkən nikaha daxil olduğu müəyyən olunan toy-nişan mərasimlərində hamılığa iştirakdan imtina olunması kimi vacib çəkin-dirici təsir vasitələrinin işi salınması zəruridir. Bunlara yanaşı, daha çox insanın bu mövzu haqqında maariflənməsi üçün yeni sosial çarxların kəşf edilməsi də ehtiyac var.

Erkən nikahlarla mübarizədə ən əsas şərtlərdən biri bu sahədə fəaliyyət göstərən dövlət qurumları və QHT-lər arasında düzgün koordinasiyanın təmin olunmasıdır. Erkən nikah yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində rast gəlinən əsas problemlərdəndir. Bəzi ölkələrdə qadınların 15 faizi 18 yaşına çatmadan övlad qala qurur. Erkən nikahın qarşısını almağa qadağan edildiyi Azərbaycanda belə halların nisbətən azalması doğru getdiyi açıqlanır. Lakin nəzərə alınmalıdır ki, qeydə alınan erkən nikahlar real mənzərəni təsvir etmir. Çünki çox zaman ailələr bu cür evlənmələri gizli saxlamağa üstünlük verərək ailə münasibətlərində erkən daxil olmuş şəxsin 18 yaşını tamam olanda sonra onun nikahını rəsmiləşdirmək üçün rəsmi orqanlara müraciət edirlər. Bir çox hallarda belə nikahların mövcudluğu rəsmi orqanlara həmişə məlum deyil. İstərsə də oğlanların normal və sağlam inkişafının qarşısını alır".

Əbülfəz Süleymanlı bildirir ki, əksər hallarda uşaqların iradəsi xaricində gerçəkləşən bu növ nikahlar onların mənfəi bütövlüyünə xələf gətirərək cəmiyyətə qarşı etimad hissələrinin zəifləməsinə gətirib çıxarır. Xüsusilə yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımcıq qoymaq məcburiyyətində qalırlar. Beləliklə də hər hansı bir peşəyə yiyələnmə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxabilecek boşanma, cümlələrdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düşərəcəklər.

İlhamə İSABALAYEVA,
"Azərbaycan"

Paytaxtın abadlıq və quruculuq işinə mühüm töhfə



Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşlıların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Rayonun Vaqif prospektində yerləşən park əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib. Həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca X.Şuşinski və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4000 kvadratmetr sahəsi olan parkda

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başlanmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri başa çatdırılıb.

Hazırlanmış layihəyə uyğun olaraq parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, yeni avadanlıq və qurğular quraşdırılıb, otu-



racaqlar qoyulub. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, mövcud ağaclar budanıb, mövsümi çiçəklər əkilib. Müasir tələblərə cavab verən 14 ədəd gənc işıqlandırılma sistemləri, 1 ədəd mühafizə kamerası quraşdırılıb, 2000 kvadratmetr əraziyə qazon, 1000 kvadratmetr əraziyə isə tamət daşları döşənib. Əsaslı təmir zamanı 370 p.m. yeni bordür daşları qoyulub, 500 metrden artıq suvarma xətti çəkilib və bulaq kompleksi yaradılıb. Əlil arabalarının girişi-çıxışı üçün

panduslar və 12 ədəd idman fitnes alətləri quraşdırılıb. Uşaq oyun və idman meydançalarına 200 kvadratmetr rezin örtük döşənib, şahmat meydançası yaradılıb.

Sakinlər əsaslı təmirdən sonra parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

R.BAXŞƏLİYEV,
"Azərbaycan"

Erkən nikah kabusu

Ailə həyatına uşaq ikən atılan təhsilsiz analar və onların böyüdüüyü övladlar sonradan cəmiyyətin "yarasına" çevrilirlər



rilir. Yalnız üzrlü səbəb olduqda ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olmaq istəyən şəxslərin xahişi ilə nikah yazını 1 ildən çox olma-yaraq, azaldılmasına icazə verə bilər.

Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyi üçün nikah rəsmi qaydada tanınmır və rəsmi orqanlarda qeydiyyatda alınmır. Qanunvericiliyin tələblərinə əməl olunmadan, yaş həddini gözləmədən qeyri-rəsmi ailə qurularının dini kəbinləri olsa belə, təriflər arasında kiçik ailə münasibətlərinin heç bir hüquqi əhəmiyyəti olmur. 18 yaşını tamam etməyən yetkinlik yaşına çatmayan şəxslər hesab edildikləri üçün qız və oğlanın nikaha razılıq ver-məsindən də heç bir əhəmiyyəti yoxdur.

Yeri gəlmişkən, Azərbaycanda aparılmış sosiooloji sorğunun nəticəsinə görə, məişət zorakılığına məruz qalan qadınlardan, demək olar ki, hər dörd nəfərindən biri qeyri-rəsmi nikahda olanlardır. Məişət zorakılığına məruz qalmış qadınlardan nikaha daxilolma üzrə ortalamaya yaşlı ölkə üzrə göstəricidən ən azı 4 yaş kiçikdir. Zorakılığa məruz qalanlar arasında erkən nikaha daxil olan qadınlara daha çox rast gəlinir.

Həssas qrupların sayının artmasının səbəbi...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Müəvini Ayner Sofiyeva onları narahət edən problemlərdən birinin məhz erkən, qohumlar arasında bağlanan nikahlar olduğunu söyləyir.

Onun sözlərinə görə, erkən nikahların sayının azalmasına, çəkilməsinə, bunun üçün maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, Azərbaycanda erkən nikah hələ də aktual problemlərdən biri olaraq qalır.

Aynur Sofiyeva deyir ki, erkən nikahların baş verməsi qızların təhsildən yayınmasına, bir çox hallarda ailələrdə münasibətlərə, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: "Ailə Məcəlləsinə dəyişiklik edilərək qızlar üçün minimal nikah yaşı 17-dən 18-ə qaldırılıb, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edilib. Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 176-1.2-ci maddəsinə əsasən, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək cərimə və ya dörd ildək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Aynur Sofiyevanın sözlərinə görə, dövlət komitəsi tərəfindən layihəsi hazırlanan və Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiqlənən "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qo-

rən dövlət qurumlarının funksiyaları müəyyən edilib. Dövlət komitəsi, eləcə də nəzərdə fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri qaydada qeyd olunan digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin, valideynlərin erkən, qohumlar arasında nikahın mənfəi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər həyata keçirilib. Yerli icra hakimiyyətləri tərəfindən belə halların qarşısını alınması istiqamətində ailələrə görüşlər keçirilib, müvafiq tədbirlər görüldü. Eyni zamanda, komitə tərəfindən erkən, qohumlar arasında nikahın mənfəi nəticələrinə dair araşdır-malar aparılıb. Həyata keçirilən işlərin nəticəsi olaraq, bu göstəricinin idən-ile azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahlara qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəyələrin sayı 1 nəfər olub. 2020-ci ildə isə gəlinlərin sayı 165-ə enib. Bundan əlavə, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə 2320-dək azalıb.

Uşaqların iradəsi xaricində gerçəkləşən nikahlar

Türkiyənin Üsküdar Universitetinin Sosioologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı elmi-tennoloji innovasiyalar dövrü adlandırılan XXI əsrdə erkən nikahların hələ də problem olaraq qalmasına təəssüflənir.

Sosiooloq əlavə edir ki, qlobal miqyasda bu problem daha çox sosial-iqtisadi çətinliklərə malik problem kimi özü-nü büruzə versə də, əslində, adət-ənənələr adı altında pərdələnmiş və beynəlxalq standartlara uyğun stereotiplər bu cür halların dünyanı fərqli ölkələrində kütləvi xarakter almasına səbəb olur. Erkən nikahlara yol açan amillərdən biri ailələrin aşağı təhsil və ümumi mədəniyyət səviyyəsi ilə bağlıdır. Belə ki, dünyanın fərqli ölkələrində aparılan tədqiqatların nəticəsinə görə, erkən nikahlara təhsil və mədəni dünyagörüş səviyyəsi aşağı olan ailələrdə daha çox təsadüf olunur: "Şübhəsiz ki, erkən nikahların uşaq hüquqlarının pozulmasından məişət zorakılığına, doğuş zamanı ana-uşaq ölümlərindən fiziki-psixoloji çətinliklər kimi çox geniş spektri əhatə edən ciddi fəsadları mövcuddur. Hər şeydən əvvəl erkən nikahlar bu akta sövq olunan yetkinlik yaşına çatmamış qızların, istərsə də oğlanların normal və sağlam inkişafının qarşısını alır".

Əbülfəz Süleymanlı bildirir ki, əksər hallarda uşaqların iradəsi xaricində gerçəkləşən bu növ nikahlar onların mənfəi bütövlüyünə xələf gətirərək cəmiyyətə qarşı etimad hissələrinin zəifləməsinə gətirib çıxarır. Xüsusilə yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımcıq qoymaq məcburiyyətində qalırlar. Beləliklə də hər hansı bir peşəyə yiyələnmə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxabilecek boşanma, cümlələrdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düşərəcəklər.

Ən effektiv xilas yolu peyvənd olunmaqdır



Virus dünyanı ağışuna almaqda davam edir

Ölüm sayı Azərbaycanda qonşu ölkələrdən, hətta Avropadan azdır. Ölkəmizdə bu sahədə görülən tədbirlər sayəsində yoluxma və ölüm sayı dünya statistikasına görə aşağı rəqəmlərə düşüb. Amma narahatlıq hələ də davam etməkdədir, çünki son günlər ölüm sayında artan tendensiya müşahidə edilir.

Virus hələ də var və dünyanı ağışuna almaqda davam edir. Virus yoluxma ilə peyvəndlənmənin sürəti arasında mübarizə gedir. Hansı o birini üstələyəcəksə qalib də o olacaq. İnsanlığın virusa qalib gəlməsi üçün yol isə hələ ki yalnız vaksinasiyadan keçir. Mütəxəssislərin dediyinə görə, müşahidə edilən odur ki, virusdan ölənlərin 99 faizi peyvənd olunmayan insanlardır. Bunu Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov da bəsləyib.

İnsanlar peyvənd olunmağı sabaha saxlamasalar qapanmalara getməklə məcburiyyətdə də qalmaq. Hətta kinoteatrlar və teatrlar da qapılarını tama-

şaqların üzünə açar və əvvəlki karantinsiz, normal həyatımıza qayıdırıq.

Azərbaycanda vaksinasiya prosesinə bu ilin yanvar ayından start verilib. İndiyə qədər ciddi eks göstəriş faktı qeydə alınmayıb. Vaksinasiya olunanlar normal, adi həyatlarına, iş prosesinə davam edirlər. Əhali arasında peyvəndin eks göstərişi ilə bağlı gəzən şayiələrin heç bir əsası yoxdur.

Qarşıdan yeni tədris ili gəlir. İki tədris ilinin onlayn rejimində keçməsi dünyada, o cümlədən ölkəmizdə təhsil prosesinə təsir etməmiş deyil. Uşaqlarımızın normal, ənənəvi təhsil prosesinə qayıt-maları üçün olduğumuz hər yerdə ara məsafəsini qoruyub, maska taxmalıyıq. Bununla yanaşı, peyvənd olunmaq da vacibdir.

Problemə məsuliyyətlə yanaşmış özümüzlü və yaxınlarımızı xəstəlikdən qoruymalıyıq. Qarşıdan həm də payız ayları gəlir. Fəslin gətirəcəyi təbiət gözəlliklərindən, çal-çağırılı payız günlərindən, dadlı-ləzzətli payız meyvələrindən sövq alıb yaşamağımız üçün COVID-19-a qalib gəlməyimiz vacibdir. Qalib gəlmək üçün isə vətəndaşların böyük əksəriyyəti peyvənd olunmalıdır.

Ramilə QURBANLI,
"Azərbaycan"

Azərbaycanda koronavirus infeksiyasına 1736 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1736 yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 354 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 min 771 nəfər müalicə olunaraq sağalıb, 5 min 84 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 807 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 81, bugünkü qədar isə ümumilikdə 4 milyon 133 min 796 test icra olunub.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 10.08.2021
Ümumi yoluxmaların sayı	354662
Yeni yoluxmaların sayı	1736
Ümumi sağalmaların sayı	335771
Yeni sağalmaların sayı	435
Aktiv xəstə sayı	13807
Ümumi test sayı	10081
Ümumi ölümlərin sayı	5084
Yeni ölümlərin sayı	12

Dünya Azərbaycanada koronavirusa qarşı 59 mindən çox peyvənd vurulub

Avqustun 10-da Azərbaycanda 59 min 288 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 936 nəfər təşkil edib.

Azərbaycanda bugünkü qədar vurulan vaksinlərin ümumi sayı 5 milyon 478 min 42, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 200 min 107, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 277 min 935 nəfər təşkil edir.

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	10.08.2021
Koronavirusa qarşı ümumi vaksinasiya sayı	5478042
Səhifənin sonunda vaxtın vaksinasiya sayı	59288
1-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	3200107
1-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	39352
2-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	2277935
2-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	19936



DÜNYA



◆ EKOLOGİYA

BMT: İqlim dəyişiklikləri gələcəkdə daha dəhşətli fəlakətlər törədəcək**Bunun qarşısını almaq üçün indidən tədbirlər görülməlidir**

Birləşmiş Millətlər Təşkilatı 2013-cü ildən bəri ilk dəfə olaraq öz ekspertlərinin global iqlim dəyişiklikləri barədə hesabatını dərc etmişdir. Hesabatda bildirilir ki, təxminən 10 ildən sonra Yer üzündə temperatur dünya liderlərinin qarşısını almağa cəhd etdiyi istilik səviyyəsindən yüksək ola bilər.

Hesabata görə, planetdə son 40 ildə temperatur əvvəlki 2000 ilin hər bir dövrü ilə müqayisədə daha sürətlə qalxmışdır. 2011-2020-ci illərdə o, 1850-1900-cü illərin orta temperatur göstəricilərini Selsi üzrə təqribən 1,1 dərəcə üstələmişdir. Son 5 il isə 1850-ci ildən bəri müşahidələr tarixboyu ən isti illər olmuşdur.

Hesabat müəllifləri ehtimal edirlər ki, yaxın onilliklərdə dünyanın bütün regionlarında iqlim dəyişiklikləri daha çox hiss olunacaq. Orta aylıq temperaturun 1,5 dərəcə artması ilə ekstremal isti fəlakətlərin sayı çoxalacaq, ilin ilıq dövrləri uzanacaq, soyuq dövrləri isə daha qısa olacaq. İstisna olunmur ki, 2050-ci ilədək Arktik



kada ildə azı bir dəfə - sentyabrda buzlar əriyəcək.

1990-cı illərdən bəri alimlər böyük ehtimalla (90 faiz) buzlaqların global ərimesinin əsas aparıcı qüvvəsi kimi insan amilini adlandırırlar. Bu, artıq dünyanın müxtəlif ölkələrində digər ekstremal hava şəraiti-nə, məsələn, yaxınlarda Türkiyədə, Yunanıstanda və Şimali Amerikanın qərb hissəsindəki istilik dalğalarına, yaxud Almaniyada və Çində daşqınlara səbəb olmuşdur. Şəhərlər tez-tez "istilik adaları"na çevrilərək yüksək temperatur zonaları olurlar. Afrikanın cənubunda və Aralıq dənizi ətrafındakı regionlar da quraqlıqdan və istidən əziyyət çəkirlər.

Ekspertlər dünya okeanının səviyyəsinin artmasını da proqnozlaşdırırlar. Bu isə böyükmüqyaslı daşqınlara səbəb ola bilər.

2005-ci ildə BMT çərçivəsində iqlimlə bağlı Paris sazişi qəbul edilmişdir. Onun əsas məqsədi istixana qazlarının tullantılarını azaltmaq və 2100-cü il üçün planetdə orta illik temperaturun artmasına 2 dərəcədən çox yol verməkdir. Lakin alimlər hesab edirlər ki, artacaq temperaturu 1,5 dərəcə hüdudunda saxlamaq uğrunda mübarizə artıq udulmuşdur.

BMT-nin Baş katibi Antoniu Quterrişin dediyinə görə, bu hesabata bəşəriyyət üçün qırmızı koddur. Tullantıların qarşısı təcili olaraq alınmasa, onlar planetimizi məhv edəcək. Fəlakətin qarşısını almaq üçün isə artıq indidən müvafiq tədbirlər görülməlidir.

Xatırladaq ki, yüzdən çox ölkə karbon qazının antropogen tullantılarının təxminən əsrin ortalarına-dək sifırı endirilməsi üçün üzərlərinə qeyri-rəsmi öhdəliklər götürmüşlər. Hesabatda deyilir ki, bu öhdəliklər çox vacibdir və helə də ən dəhşətli fəsadların bir çoxunun qarşısını ala bilər.

Bu ilin payızında dünya ölkələrinin iştirakı ilə Şotlandiyada keçiriləcək iqlim üzrə danışıqlarda yaranmış təhlükəli vəziyyəti əsas müzakirə mövzusu olacaq.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

◆ XƏBƏRLƏR

Malidə matəm elan olunub

Malidə Nigerlə sərhəddəki 4 kənddə törədilmiş terror aktları nəticəsində həlak olanlarla bağlı üçgünlük matəm elan olunmuşdur. Bu barədə "Anadolu" agentliyi xəbər verir.



Məlumatla görə, Ansonqo kommunasının Karu, Dirqua, Deotqef və Uataquna kəndlərində silahlı terror qruplaşmaları 50 nəfərdən çox dinc sakinə qətlə yetirmişlər.

Malinin müvəqqəti Prezidenti Assimi Qoita qanlı hücumları pisləmiş və regionda antiterror əməliyyatının başlandığını bildirmişdir.

İndoneziyada yenidən Merapi vulkanı aktivləşdi

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı yenidən aktivləşmişdir. Ölkənin Geoloji fəlakətlərin tədqiqi mərkəzindən (BPPTKG) verilən məlumata görə, dünyanın səhər vulkanını iki püskürməsi qeydə alınmışdır.


Tüstünün və külün hündürlüyü 3 kilometrə çatmışdır. Təhlükə ilə bağlı BPPTKG Cakarta şəhərinin sakinlərini xəbərdar etmişdir.

İndoneziyanın ən aktiv vulkanı hesab olunan Merapinin hündürlüyü 2968 metrdir.

Xatırladaq ki, 2010-cu ildə vulkan püskürməsi nəticəsində 347 nəfər həlak olmuşdur.

Kaliforniyada meşə yanğını 198 min hektar sahəni məhv etmişdir

ABŞ-ın Kaliforniya ştatında böyükmüqyaslı "Diksi" yanğını davam edir. Bu, sahəsinə görə ştatın tarixində ikinci yanğındır.



Yerli KİV-in verdiyi xəbərə görə, əlavə 198 min hektar sahəni məhv etmişdir. Yanğınsöndürənlər "Diksi"nin yayılmasının qarşısını cəmi 21 faiz ala biliblər.

Ümumilikdə yanğın artıq 680-dən çox binanı məhv etmişdir.

Təbii fəlakət Kaliforniyanın şimalında yerləşən Qrinvill şəhərciyini Yer üzündən silmişdir. Orada 1000 nəfərə yaxın sakin yaşayırdı.

Yaponiyada "Lupit" qasırgası fəsadlar törədib

Yaponiyada tüğyan edən "Lupit" qasırgası nəticəsində bir nəfər həlak olmuş, bir nəfər isə itkin düşmüş hesab edilir. Bu barədə "Trend" agentliyi xəbər verir.

Məlumatla görə, daha 28 nəfər müxtəlif xəsarətlər alıb. Qeyd olunur ki, Ayti prefekturasında azı 26 evə ziyan dəyib. Ümumilikdə bir neçə prefektura ərazisində 6,5 mindən çox ev işıqsız qalıb. Hazırda qasırganın gücünün azaldığı bildirilir.

"Samsung" şirkətinin vitse-prezidenti həbsdən vaxtından əvvəl azad olunacaq

Cənubi Koreyanın Ədliyyə Nazirliyi rüsvət verməkdə təqsirlilə bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş "Samsung Electronics" şirkətinin vitse-prezidenti, "Samsung Group"un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yunun həbsdən vaxtından əvvəl azad olunması barədə qərar qəbul edib.



AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, qərara əsasən, Li Ce Yun məhkəmənin hökmü ilə cəzasının başa çatmasına 11 ay qalmış azad olunacaq. "Samsung"un faktiki rəhbəri də daxil olmaqla 800-dən yuxarı məhkum Cənubi Koreyada avqustun 15-də qeyd edilən Azaadlıq Günü ilə əlaqədar əfv olunub.

Nazirlik global biznes mühitindəki cari vəziyyəti nəzərə alaraq Li Ce Yunun vaxtından əvvəl azadlığa buraxılmasına qərar verib. Bundan başqa, ictimai fikir və Li Ce Yunun həbs-xanəda davranışı da daxil olmaqla, müxtəlif amillər nəzərə alınıb. Bununla belə, rəsmi olaraq "Samsung"un vitse-prezidenti vəzifəsinə başlaya bilməsi üçün Li Ce Yonun hər hansı istisnanın təmin ediləcəyi ilə bağlı məlumat yoxdur. Cənubi Koreyanın qüvvədə olan qanunlarına əsasən, işrafçılıq da daxil olmaqla bəzi əməllərə görə məhkum edilmiş şəxslər cəza müddətini başa vurduqdan sonrakı 3-5 il ərzində çalışa bilməzlər.

Qeyd edək ki, Seul məhkəməsi "Samsung Electronics"-in vitse-prezidentini şirkətin bezi layihələri üçün dövlət dəstəyi müqabilində ölkənin sabiq prezidenti Pak Kın Heya 8,7 milyard (təxminən 7,5 milyon ABŞ dolları) məbləğində rüsvət verməkdə təqsirlilə bilərək, cari ilin yanvarın 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdir. Onun atası, "Samsung"un mərhum rəhbəri Li Kun-hi də iki dəfə məhkum edildikdən sonra əfv olunub.

Eiçin CƏFƏROV,
"Azərbaycan"

◆ FAKT

Afrikada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb

Bu barədə məlumat yayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həmçinin qitədə 178 min 631 pasiyentin yeni növ koronavirusdan vəfat etdiyini bildirdi.

AZƏRTAC-ın məlumatına görə, Afrikada COVID-19-la bağlı vəziyyəti şərh edən ekspertlər qeyd edirlər ki, rəsmi rəqəmlər qitə ölkələrində virusun yayılması miqyasını tam əks etdirmir. Onların reyinə görə, silahlı münaqişələrin daha da artdığı bir şəraitdə bəzi ölkələrdə pandemiya və vaksinasiya məsələləri arxa plana keçib. Təkcə Efiopiyanın Tigray bölgəsində davam edən silahlı münaqişədə 200 min dinc insan, o cümlədən 10 mindən çox azyaşlı həyatını itirib.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus da Afrikada pandemiya ilə əlaqədar vəziyyətdən narahatlığını ifadə edib. O bildirib ki, hazırda ən ağır vəziyyət bu qitədədir və sentyabrda Afrika ölkələrinin 70 faizi vaksinasiya üzrə 10 faiz səviyyəsinə də çatı bilməyəcək. Efiopiya mənşəli olan baş direktor diqqətə çatdırıb ki, indiyədək dünyada istifadə edilən peyvəndlərin yalnız 2 faizi Afrikanın payına düşüb və bu qitə əhalisinin yalnız 1,5 faizi peyvənd olunub.

Hazırda pandemiya ilə bağlı ən ağır vəziyyət Cənubi Afrika Respublikası, Efiopiya və Tunisdədir. Afrikanın Sahil bölgəsi ölkələrində isə virus yoluxanların dəqiq statistikasını aparılır.

◆ DEMOQRAFİK BÖHRAN

Depopulyasiya Ermənistanın axırına çıxır

Bu gün Ermənistan üçün yenə ən ciddi problemlərdən biri demografiya sahəsində qeydə alınan böhrandır. Xatırladaq ki, Ermənistanın əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2,9 milyon, doğum səviyyəsi isə 1,6 milyon nəfərdir ki, bu da özünübərpə səviyyəsinə düşməyə başlayıb.

Ekspertlər bildirirlər ki, Ermənistan artıq demografik böhran həddinə çatıb və tədricən depopulyasiyaya, yeni ölüm nisbətinin doğum səviyyəsinə üstələyəcəyi mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm sayı doğum səviyyəsinə aşıb.

Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiq edir. Qurumun bildirdiyinə görə, ölkənin ali məktəblərində 15 000 min tələbə yeri boş qalıb. Erməni təhsil eksperti Atom Mxitar-yan bildirib ki, bu, ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəm hər il artmaqda davam edəcək.

Ermənistanda təhsilin keyfiyyətindən danışan ekspert bildirib ki, hazırda tələbə çatışmazlığının kökündə duran məsələ təhsildəki problemlər deyil, demografik böhrandır. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə



verməyə başlayıb. Məlumatla görə, əvvəllər ölkəni əsasən iş qabiliyyətlili əhalinin yaşı 30-dan yuxarı hissəsi tərk edirdisə, indi erməni ailələri uşaqları ilə birlikdə gedirlər.

Ölkəni tərk edən ailələrin uşaqlarını özləri ilə aparması halları keçən ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. İctimai fəallıqların dediyinə görə, erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban gətməməsi üçün onları əsasən Rusiya ölkəsinə, digər xarici ölkələrə apararaq oradakı məktəblərə qoyur və qeydiyyatdan salırlar. Ermənistan-dakı demografik vəziyyəti analiz edən ekspertlər onu da deyirlər ki, ölkəni tərk edən ailələrin 90 faizdən ço-

xunun geri qayıtmaq haqqında fikirləri yoxdur.

Rusiya Federal Mıqrasiya Xidmətinin bir çox regionlarda apardığı monitorinqlərin nəticələrinə görə, bu ilin əvvəlindən başlayaraq Ermənistanın Rusiyaya köçmələri sayı 50 minə qədər. Bunu 2020-2021-ci illərdə 10 mindən çox Ermənistan vətəndaşının xarici ölkələrə vətəndaşlığını qəbul etmələri faktı da təsdiqləyir.

Ermənistanın iqtisadçısı Ara Qaloyan da məsələ ilə bağlı heyecan təbii çalınar sırasındadır. O qeyd edir ki, Ermənistan əhalisinin bütün bölgələr üzrə kəskin azalması prosesi davam edir: "Pandemiya dövründə sərhədlərin bağlanması səbəbindən demək olar ki, dünyanın bütün ölkələrində

əhalinin sayı ilə bağlı müsbət məlumatlar müşahidə edilir. Amma Ermənistan sərhədlərinin bağlanması da kömək etmir. Ölkə əhalisi fəlakətli sürətlə azalır". Onun sözlərinə görə, Ermənistanla həm şəhər, həm də kənd əhalisi azalır: "Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni hal Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq keçən il müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb".

A.Qaloyan öten il müqayisədə əhalinin sayının daha çox azalmasının Qafqazda, Gorusda, Mehridə və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb: "Bu ge-



Dövlət sərhədindən külli miqdarda narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasətmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, cari il avqustun 4-də DSX Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reyndə dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözetçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmiş şübhəli bağlama aşkarlanıb. Bağlamaya keçirilmiş baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqram 255 qram "tiryək"ə bənzər narkotik vasitə aşkarlanaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Ayin 7-də saat 23:00-da DSX Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində dənizdə rezin qayıqda batma təhlükəsi ilə üzləşən bir nəfərin

kömək göstərilməsi üçün müraciət etməsi barədə məlumat daxil olub. Qısa müddətdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində üzme vasitəsinin "Ələt" sahil nəzarəti bölməsi istiqamətində sahiləndən təxminən 1 kilometr məsafədə yerləşməsi müəyyən edililib, iki nəfərdən ibarət heyətlə əraziyə göndərilmiş itisüretli kater tərəfindən Qaradağ rayonunun Ələt qəsəbəsi sakini 1964-cü il təvəllüdü Əsgərov Dünayamal Əsgər oğlu xilas edilmiş.

Növbəti gün saat 13:50 radələrində Xəzər dənizinin mərkəzi istiqamətində "Am-buran" reyndə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözetçi gəmisi tərəfindən sahiləndən təxminən 740 metr məsafədə bir nəfərin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilmişdir. Həmin istiqamətə dərhal gəminin itisüretli kateri göndərilərək Bakı şəhər sakini 1989-cu il təvəllüdü Həşimov Vüqar Ədalət oğlu xilas edilmiş və onun sahilə təxliyəsi təmin olunmuşdur.



Mərdəkan qəsəbəsində 39 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb

Ölkəmizdə ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə qanunazidd əməllərlə bağlı vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatları idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi M.Hüseynov küçəsi, 20 ünvanında meşə fonduna daxil olmayan 39 ağacın, o cümlədən 13 şam, 6 sər, 1 qaraağac, 5 ayland, 14 soyud ağacının vəzifəli şəxslər tərəfindən vəzifə selahiyetlərindən sui-istifadə edilməklə qanunsuz kəsilməsi, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafələrinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafələrinə 40 min 320 manat məbləğində mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə selahiyetlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın aparılması istintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənəndirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatları idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi M.Hüseynov küçəsi, 20 ünvanında meşə fonduna daxil olmayan 39 ağacın, o cümlədən 13 şam, 6 sər, 1 qaraağac, 5 ayland, 14 soyud ağacının vəzifəli şəxslər tərəfindən vəzifə selahiyetlərindən sui-istifadə edilməklə qanunsuz kəsilməsi, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafələrinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafələrinə 40 min 320 manat məbləğində mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə selahiyetlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın aparılması istintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənəndirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, agentliyin mütəxəssisləri



tərəfindən Gəncə şəhəri Kəpəz rayonunun Şah İsmayıl Xətai prospektində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vədi rayonunun Arzdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədə-

rək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatları idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi M.Hüseynov küçəsi, 20 ünvanında meşə fonduna daxil olmayan 39 ağacın, o cümlədən 13 şam, 6 sər, 1 qaraağac, 5 ayland, 14 soyud ağacının vəzifəli şəxslər tərəfindən vəzifə selahiyetlərindən sui-istifadə edilməklə qanunsuz kəsilməsi, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafələrinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafələrinə 40 min 320 manat məbləğində mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə selahiyetlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın aparılması istintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənəndirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması üzrə "MAC Construction" QSC qalib elan edilmişdir.

"MAC Construction" QSC ilə nazirlik arasında 29323213.00 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmətbuatçı" ASC	(012) 440-46-94, (012) 441-19-91
"Azərpoçt" ASC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Kaspi" MMC	(012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq
62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Göygöl Rayon İcra Hakimiyyətinin Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci il üçün açığ tender elan edir

LOT 1 - Göygöl şəhərində küçə, park və bağçanın işıqlandırma sistemlərinin təmiri və yenidən qurulması.

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilən LOT üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikitəqdimatlı yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar Tender komissiyasına müraciət edə bilərlər.

Ünvan: Göygöl şəhəri, S.Hacıyev küçəsi, 42

Telefon: 022-205-23-69; (050) 681-61-50

Əlaqələndirici şəxs: Allahverdiyeva Fəridə Mayıl qızı

Maraqlananlar aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra Əsas şərtlər toplusunu yuxarıda göstərilən ünvandan ala bilərlər.

Iştirak haqqı - 350 manat. İddiaçıların iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat: Göygöl Rayon İHB-nin Göygöl şəhər İƏD-si üzrə nümayəndəliyi

HESAB: AZ93CTRE00000000000002511232

VÖEN: 7600050571

BANK: DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ

Kodu: 210005

VÖEN BANK: 1401555071

Müxbir hesabı: AZ41NABZ0136010000000003944

S.W.I.F.T. CTREAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizli həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).

İddiaçıların tələb olunan sənədləri 01.09.2021-ci il saat 12:00-dək, tender təklifi və bank zəmanətini isə 09.09.2021-ci il saat 12:00-dək təqdim etməlidirlər.

Tender zərfləri 10.09.2021-ci il saat 12:00-da açılacaqdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələrinə texniki xidmətin satın alınması ilə bağlı "Azərbaycan" qəzetinin 17 iyun 2021-ci il tarixli nömrəsində elan edilmiş və elektron satınalma prosesləri çərçivəsində keçirilmiş açıq tender üzrə Tender komissiyasının 23 iyul 2021-ci il tarixli qərarına əsasən "İTER-KONTİNTAL" firması qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Sosial məsuliyyət platforması" adlı müsabiqə keçirir

Müsabiqədə hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Iştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin Əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 26 avqust 2021-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 27 avqust 2021-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5031).

Müsabiqə komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Sumqayıtdan Zakir Fərəcov Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzəriyyə atası

AĞAXAN NƏZƏROVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və idarənin kollektivi QMİ sədrinin müavini Qəmərxanım Cavadliya qardaşı

LƏTİFİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru və institutun kollektivi tibb elmləri doktoru Adilə Hacıyevaya anası

QARATEL XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnmiş,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 4902
Sifariş 1426
Qiyməti 40 qəpik